



Xəbər
Bu gündən
güzəştli
mənzillərin
satışına
başlanır
yazısı səh.10-da

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 5 sentyabr 2018-ci il Çərşənbə № 186 (7075) Qiyməti 60 qəpik

Gündəm

QMİ-dən Məhərrəmliklə bağlı fətvə, Şeyxdən təxribat xəbərdarlığı



Aşura günü sentyabrın 20-də olacaq; **QMİ sədri:** "Xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar..."

yazısı səh.4-də

Azərbaycan prezidentindən Türk dövlətlərinə Qarabağ çağırışı

yazısı səh.9-da

Avropa İttifaqı ilə danışıqlarda razılaşdırılmayan sahələr qalır

yazısı səh.8-də

Xərçəng xəstəliyi sürətlə artır və gəncleşir

yazısı səh.10-da

Suriya yenidən qan çanağına döndü

yazısı səh.11-də

Sərhəddə qanlı hadisə - DSX-nin bir hərbiçisi həlak oldu

yazısı səh.14-də

"Sözçü"nin Naxçıvanda hərbi baza iddiasına reaksiya

yazısı səh.11-də

Deputatın rus sektorunda pullu təhsil təklifinə etirazlar

yazısı səh.12-də

"Gələrsən qadan allam, gedərsən..."-yeni turizm brendi axtarışında

yazısı səh.13-də

Bir daha "Aİ 92"nin bahalaşma ehtimalı haqda


yazısı səh.14-də

Millətlər Liqası: 1 milyon avro qazanmaq da olar, qarğış da...

yazısı səh.15-də

ETİBAR PİRVERDİYEVİN "İŞİĞİ"NI BİRDƏFƏLİK "SÖNDÜRƏN" SƏBƏBLƏR

"Azerenerji"nin işdən çıxarılan prezidentinin maxinasiyalar və dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi ona baha başa gələcək; hazırda təmirə dayanan Bayraq Meydanı da E.Pirverdiyevin "ayağına" yazıla bilər...



MUSAVAT.COM

onlayn ictimai-siyasi qəzet

yazısı səh.5-də

Paşinyan Rusiyaya "son söhbət"ə çağırıldı - pərdəarxası məqamlar...

Moskvada erməni baş nazirdən "sələflərini təqib etməmək" barədə vədinə xilaf çıxmasının hesabı istəniləcək; Qarabağ məsələsi ilə bağlı ciddi söhbətlər ediləcəyi də gözlənilir

yazısı səh.6-da



İlqar Məmmədovdan çarpıcı açıqlamalar

yazısı səh.3-də



Eldar Mahmudov "dustaqlıqdan çıxdı" iddiası

yazısı səh.7-də



Deputat terror çağırışları edən Vidadi İsgəndərlini cəzalandırmağa çağırıldı

yazısı səh.7-də

Zahid Oruc



Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaş tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə tapşırıqla ki, sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

Türkiyə Gəncə şəhərinə yeni baş konsul təyin edib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş əsnasında Zəki Öztürkü baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə Zəki Öztürkü gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Şehiç Bakıda məktəb açır

Otən mövsüm "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Ərzurumspor" klubuna transfer olan İbrahim Şehiçin Azərbaycanla bağlı planları bitməyib. "Qafqazinfo" xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü paytaxt Bakıda idman məktəbi açacaq. Bu barədə 30 yaşlı qolkipər sosial şəbəkə hesabında məlumat verib:

"Yaxın zamanlarda Azərbaycanda İdman Təhsil Mərkəzinin açılışı olacaq. Mən və idmançı dostlarımla töhfələri ilə azərbaycanlı gənc istedadları çalışdıraraq, bildiyimiz bütün şeyləri onlara öyrətmək istəyirik. Biz həmin istedadların Bosniya və Herseqovina, Rusiya, Türkiyə, Yunanıstan və yerli klublara transferi üçün çalışacağıq. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların yoxa çıxmasınıdır. İlk 3 ay ərzində məktəb ödənişli olacaq. Daha sonra isə istedadlılar pulsuz çalışacaq. Bütün şərtlər yaxın zamanlarda açıqlanacaq".

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Evlənmək istəyən onlarla şəxsdə sifilis və QIÇS aşkarlandı



Avqust ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 46 nəfərdə sifilis, 19 nəfərdə isə QIÇS aşkar edilib. Bunu oxu.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 11 min 189 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

"320 nəfərdə, iki cütlüyün isə hər ikisində talassemiya

daşıyıcısı aşkarlanıb". Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 457 min 422 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

"16 min 847 nəfərdə talassemiya daşıyıcısı, 1575 nəfərdə sifilis, 387 nəfərdə isə QIÇS aşkar edilib. 171 cütlüyün hər ikisində talassemiya aşkarlanıb".

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.



İlk dərslərlə bağlı məktəblərə tapşırıq verildi

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayrağı" mövzularına həsr olunacaq.

Bu barədə virtualaz.org-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrə əsasən, təhsil müəssisələrinə tapşırıqlar verilib ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yadda qalan olması üçün zəruri təşkilati işlər görülsün, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sənəkarlarının iştirakı nəzərdə tutulsun.

Həmçinin bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.



Peterburqda Novruz Məmmədovun bandasının üzvlərinə hökm oxundu

Uzun illər ərzində davam edən istintaq hərəkətlərindən sonra Novruz Məmmədovun hələ 2012-ci ildə ifşa edilmiş bandasının üzvlərinə qarşı dünən ittiham irəli sürüldü. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Sankt-Peterburq uzun müddət qorxu altında saxlayan müttəşkil cinayətkar dəstənin üzvlərinin barəsində, nəhayət, hökm verilib.

Mənbə qeyd edir ki, dəstənin üzvlərinin hamısı Azərbaycan vətəndaşdır.

Doqquz il ərzində quldurlar şəhərdəki kiçik biznesə "hamilik" ediblər. Sözlərinə qulaq asmayanları isə oğurlayıblar, döyüblər, bu yolla onlardan "tələb olunan" məbləği qoparıblar. Dəstə üzvləri məhkəmədə günahlarını yalnız qismən etiraf ediblər.

Sankt-Peterburq məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, dəstəyə daxil olanlar Novruz Məmmədov, Elvin Əhmədov, İsrail İbadullayev, Mübariz Məmmədov, Sadiq Kərimov və Rahim Mirzəyevdir. Onların hər biri 3 ildən 6 ilədək həbs cəzasına məhkum olunublar.

İstintaqın gedişində ittiham aktında qeyd olunmuş cinayət epizodlarından biri sübuta yetirilib. Belə ki, quldurlar adamı oğurlayaraq, ondan 3 milyon rubl həcmində pul tələb ediblər və həmin şəxsə ağır bədən xəsarətləri yetiriblər.

Yaponiyada güclü qasırğa: hava limanı su altında qaldı

Yaponiyada son 25 ilin ən güclü qasırğası hesab olunan "Cebi" fəsadlar törətməkdə davam edir. "Trend"-in məlumatına görə, Osaka şəhərinin beynəlxalq hava limanı su altında qalıb.

Qeyd olunur ki, hava limanının uçuş-eniş zolağı, eləcə də dayanacağı yarasız hala düşüb.

Hadisə ilə əlaqədar 700-dən çox aviareys təxirə salınıb. Bundan başqa, "Toyota" avtomobil şirkəti ölkə boyunca 14 zavodda gecə növbəsində işləri dayandırıb.

Bakıda sükan arxasında 13 sərxoş sürücü saxlandı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Sonuncu belə reydlə zamanı avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən 13 sürücü aşkarlanıb.

DİN-dən verilən məlumata görə, həmin sürücülərdən ikisi xanım olub. Aşkar edilən sürücülər alkoqol müayinəsi zamanı keçirilmələri üçün tibb məntəqəsinə aparılıb. Müəyyən edilən sərxoş sürücülərdən biri yol polisinin "saxla" əmrinə tabe olmayaraq hərəketini davam etdirməyə çalışıb. Həmin şəxs Nobel prospektində yüksək sürətlə hərəkət edərək nəqliyyat vasitəsini dayandırmıqdan imtina etməsi də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində "Nargilə" kafesinin yaxınlığında süni sızılıq yaradılaraq saxlanılıb.

Bundan başqa, reydlə zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərinə istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Reydlə zamanı həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.

Reydlə zamanı ümumilikdə 30-dan çox sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 15 sürücüyə isə xəbərdarlıq edilib.

Şahdağ Milli Parkında qanunsuz ov cəhdinin qarşısı alındı

Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb. Onlardan iki ölü fəngi və 15 güllə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Qəbələ rayonunun Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimələnib.

Şəmkirdə evdən 1200 manat və qızıl əşyalar oğurlandı

Şəmkirdə evdən pul və qızıl əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Şəmkir və Qusar RPŞ-lərin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Şəmkir rayonu ərazisindəki evlərin birindən 1200 manat, qızıl əşyalar və mobil telefon oğurlandıqda şübhəli bilinən Anar Nəğdiyev saxlanılıb.

Avqustun 13-də azadlığa çıxan REAL Partiyasının sədri İlqar Məmmədov sentyabrın 4-də mətbuat konfransı keçirilib. Saat 12:00-da partiyanın ofisində başlayan mətbuat konfransı fərqli formatda - üç hissəli tərtib edilib. Tədbirdə xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

Konfransın ilk hissəsi İ.Məmmədovun həbsi və məhkəməsinə, növbəti hissə ölkədə baş verən iqtisadi proseslərə, son hissə isə siyasət və REAL-a həsr edilib. Keçmiş vicdan məhbusu 5 il yarım həbsdən həyatı, azadlığa buraxılmasının səbəbləri və gələcəkdə görəcəyi işlər, REAL-in fəaliyyəti barədə danışdı, sualları cavablandırıldı.

Mətbuat konfransında İ.Məmmədov deyib ki, media həbsdə olduğu müddətdə ona hər zaman böyük diqqət göstərib: "Bu da ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bunun üçün sizlərin hər birinə minnətdaram. Təşəkkür edəcəyim insanlar çoxdur. Onların içərisində öncəliklə 4 vəkilimə təşəkkür edirəm. Onların sayəsində hüquqi qələbəmizi qazandıq".

Daha sonra REAL rəhbəri vəkillərini bir-bir mətbuata təqdim edib: "Bu vəkillərin hər birini cəmiyyət yaxşı tanıyır. Onlar məni müdafiə etdikləri üçün ciddi təzyiqlərlə üzləşdilər. Xəliq Bağirov kollegiyadan uzaqlaşdırıldı, Fuad Ağayev iki dəfə töhmət aldı. Cavad Cavadov həbsdə mənə həyatda qalmaq üçün məşğul idi. Digər vəkilim Şəhla Hübətovadır. Onun ad günü olduğu üçün bura gül bukəti ilə gəldim. Çox istərdim ki, konfransın bu hissələrinin sualları sırf həbsimə, orada keçirdiyim illərə həsr olunsun. Bir daha o illəri vərəqləyək".

Jurnalists Fərhad Tapdıqoğlunun nə üçün həbs olunması barədə sualına İ.Məmmədov belə cavab verib: "2013-cü ilin prezident seçkilərində iştirak qərarım həbsimin başlıca səbəbi oldu. Digər səbəblər də var. Amma əsas olan budur. Hazırkı qərarla razı deyilik. Tam qələbə üçün sona qədər gedəcəyik".

Arzu Abdullanın "Tale Bağırzadə sizə azadlığa çıxmağınız münasibətilə təbrik göndərdi. Bütövlükdə Nardaran hadisələrinə münasibətiniz necədir" sualına REAL rəhbəri bu cür mövqə bildirdi: "Hazırda o işi öyrənməklə məşğulam. Təbrikinə görə təşəkkür edirəm. Biz cinsindən, irqindən asılı olmayaraq, hər bir insanın hüquqlarına hörmət edirik".

Konfrans vəkillərin çıxışları ilə davam edib.

Vəkil Cavad Cavadov: "İlqar Məmmədov Azərbaycanda yeganə məhbusdur ki, 8 həbsdən keçib. Çox ciddi təzyiqlərlə üzləşirdi, bunu mən görürdüm. İnanıram ki, o, tezliklə tam bəraət alacaq".

Vəkil Fuad Ağayev: "İlqar bəylə söhbət edəndə üzümə öhdəlik götürdüm ki, nə sə baş versə, sona qədər onun hüquqlarını müdafiə edəcəm. Biz oxunan hökmə

bəylə görüşə tez-tez getməyə. Hətta adı sənəd işlərində belə vaxt uzadırdılar, bizi gözləyirdilər. Görüş vaxtı isə İlqar bəyi 1-2 saata gətirirdilər. Onu təcrid vəziyyətində saxlamaq üçün bu illər ərzində çox şey etdilər. Onun kimi möhkəm məhbusların olmasına görə hər zaman şad olmalıyıq".

Konfransın ikinci hissəsində İlqar Məmmədov çıxışına bu cür başladı: "Həbsdən düşdümdə

yənə ruhdan düşmürdüm. Dünyada ədalət var. Avropa Şurasında satılmış şəxslər var idi ki, hamısını kənara atdılar".

Konfransın üçüncü - siyasətə bağlı olan hissəsində İlqar Məmmədov müsavət.com-un müxbirinin "Rusiya fealiyyət göstərən müxalif qurumlardan əməkdaşlıq təklifi gəlsə, dəyərləndirərsinizmi? Çünki siz daha çox qərb yönümlü siyasətçi kimi qəbul olunursuz"

mali Azərbaycanın avropalaşmasında Rusiya ilə olan mədəni, intellektual bağlarımızın da böyük rolu var. Rusiyanın azadlıqsevər, liberal, tərəqqipərvər çevrələrindən əməkdaşlıq təklifi olarsa, biz buna müsbət baxa bilərik".

REAL rəhbərinin hərəkat partiyaya çevrilərkən ona qarşı çıxan və qurumu tərk edən Rövşən Ağayev, Altay Göyüşov və Azər Mehtiyev barədə suala cavabı daha maraqlı olub: "Bu şəxslər

əməkdaşlıq olacaqmı?"

İlqar Məmmədov: "Hansı əməkdaşlığı nəzərdə tutursunuz? Sizin sualınız ünvanlıdır. Biz partiyaların rəhbərləri ilə salamlamışıq, həmçinin Müsavatın lideri və AXCP sədri ilə də".

Jurnalists Təzəxan Mirəməli: "REAL mitinqlər keçirəcəkmiz?"

REAL sədri: "O zaman mitinq qərarı verəcəyik ki, millətə xeyir gətirsin. İndiyə qədər bəzi təşkilatların keçir-

İlqar Məmmədovdan çarpıcı açıqlamalar

REAL rəhbərindən hakimiyyətə, müxalifətə və dini camiəyə mesajlar; "Hakim komanda ilə debatlarla hazırıq"; "Uğur qazanacağıq, hakimiyyətə gələcəyik"



heç cür razılaşa bilməzdik. Avropa Məhkəməsinin qərarları bizim üçün çox önəmlidir. Ən böyük çətinlik İlqar bəy üçün oldu. Bu, hər adamın işi deyil. Onu həbs edənlər təkə ona deyil, vəkillərinə də təzyiqlər edirdilər".

Digər vəkil Xəliq Bağirov: "Hüquqi sərəc barədə çox danışmayacağam. Hər şey ortadadır. İlqar bəyin dörd vəkilindən yalnız mən kollegiyadan uzaqlaşdırıldım. Ona görə ki, REAL-in idarə heyətinin üzvü olan vəkil yalnız mən idim. İlqar bəyi siyasi proseslərdən tam uzaqlaşdırmaq üçün bunlar edildirdi".

Vəkillərdən son olaraq Şəhla Hübətova çıxış edərək İ.Məmmədovu təbrik etdi: "Bizi bezdirirdilər ki, İlqar

və çıxdığımda fərqli iqtisadi durum gördüm. Belə siyasi həbslərin mütləq nəticəsi olur. Siyasi alternativlər olmayanda bu, iqtisadi sahəyə də təsir edir. Biz hakim komanda ilə debatlarla hazırıq".

F.Tapdıqoğlunun "REAL Azərbaycan iqtisadiyyatına, büdcəsinə nələr verə bilər" sualına İ.Məmmədovun cavabı belə oldu: "Biz gərək parlamentdə təmsil olunaq. Normal seçki keçirilməlidir ki, biz orada təmsil olunaq. Əgər növbədən kənar parlament seçkiləri keçirilsə, mütləq iştirak edəcəyik. İqtisadiyyatda olduqca bəsit səhvlər edilib. Mənə həbsdə deyirdilər ki, elə dövlətlər var, iqtisadi maraqları üçün sizləri satırlar. Amma mən bu sözlər qarşısında qətiy-

sualına belə cavab verdi: "Siyasətdə mədəni bağlılığın böyük rolu var. Mən Rusiyanı sevirem. İndiyə qədər bütün filmlərə ingilis dilini bilsəmdə, ancaq rusca baxmışam, oxuduğum əsərlərin çoxu da bu dildədir. Bu bir mədəni verdidir. Lakin siyasətdə mədəni verdidlər heç nəyi həll etmir. Əlbəttə, bizim Rusiyadakı tərəqqipərvər ictimai qüvvələrlə əməkdaşlığımız mümkündür. Rusiya öz-özlüyündə nəhəng bir dövlətdir. Bizim onlarla tarixi bağlarımız güclüdür. Azərbaycana tarixən Avropa ideyasını gətirən də Rusiya olub. XIX-XX əsrin ideoloqları, intellektualları rus dilində təhsil alıblar, onun mədəniyyətini öyrəniblər və Azərbaycanda tətbiq ediblər. Şi-

Azərbaycanın intellektual çevrələrinin qaynaqlarıdır. Biz onlar hara desələr gedəcəyik, onları dinləyəcəyik, ideyalarını toplayacağıq, öz siyasi platformalarımıza onları salacağıq. Siz istəyirsiniz ki, respublikada hər bir ziyalı gəlib REAL-a üzv olsun? Şəxsən mən bunu istəmirəm. Kimlərin siyasi ambisiyaları varsa, üzv ola bilərlər. Bəlkə o şəxslərin heç siyasi ambisiyaları yoxdur? Əgər belədirsə, şəxsən istəmirəm ki, REAL-in üzvü olsunlar. Söhbət mədəni seçimlərdən gedir. REAL bir brenddir. Bu brendin də içərisində hissələr var".

AzadlıqRadiosunun əməkdaşı İslam Şixəli: "Siyasi partiyalarla, o cümlədən Müsavat və AXCP ilə

dikləri mitinqlərdən sonradan hakimiyyətin faydalandığını görmüşük. REAL belə olmayacaq. Biz yeni bir ideyalı partiya yaratmışıq. Bu partiyanın genişləndirilməsi üçün fəaliyyətimizi davam etdiririk. Partiyamız ölkədə ən ideoloji partiya"dır".

Jurnalists Gülnaz Qəmbərli: "Rusiyanın məqsədi Paşinyanı sıradan çıxarmaq olarsa, bu, bizə hansı şansları yarada bilər?"

İlqar Məmmədov: "Azərbaycan belə məsələlərdə alətə çevrilməməlidir. Öz maraqlarımızı təmin edərək, siyasi oyunçu olmalıyıq. Nəticələr öncədən görülməlidir. Ermənistan təzyiqlə məsələsində nəyisə nəzərdən keçirmək olar".

"Xalqın müxalifətə əvvəlki inamı qalmayıb. REAL bu inamı geri qaytara biləcəkmiz" sualına İ.Məmmədov belə cavab verib: "Düşünürəm ki, gələcək hər şeyi göstərəcək. Biz öz bacardığımızı ortaya qoyub əlimizdən gələni edəcəyik. İnsanlar istəyirlər ki, mən burada siyasi müxalifət necə qurmaqla bağlı müəhazirə oxuyum. Onlar mənə tələb etməyirlər. Sonda hər şey insanların təşəbbüsündən, fəallığından asılı olacaq. Bunlar olarsa, biz uğur qazanacağıq, hakimiyyətə gələcəyik".

Sonda İ.Məmmədov bütün media nümayəndələrinə, beynəlxalq təşkilatlara, REAL-çılara öz təşəkkürünü bildirdi: "Biz həbs səhifəsini bu konfransa çevirdik. Bundan sonra əsas işimiz siyasi fəaliyyət olacaq".

□ Cavansir ABBASLI,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur



Beynəlxalq bibinin ölkəsində neofaşizm dalğası

Samir SARI

A imanların başı yenə çönlüb. Düzdür, hələ o dərəcədə deyil ki, yenidən dünya müharibə başlayalar, amma yenə küçələrə çıxıb "irq-mirq", "gəlmə-getmə" söhbəti edirlər.

Budur, Almaniyada yaşayan həmvətənimiz-həmkarımız Fərahim yazır: "Almaniyanın Xemnits şəhərində miqrantlar əleyhinə kütləvi aksiyalar davam edir. E "Neonazist"lər şəhərdəki türk və ərəblərin restoranlarına hücum edirlər. Alman polisi şəhərdəki əcnəbilərin can və mal güvənliyini qorumaq üçün belə canlı sədd çəkir".

Keçmiş həmkarımız "belə canlı səddi" göstərən şəkil də paylaşıb. Şəkildə görünür ki, dəbilqəli, əsləhəli 11 cantaraq alman polisi bir kafenin qabağına düzülüb ki, neofaşistlər cumub oranı dağıtmasınlar, gözlərinə qarşın görünən hər kəsi şil-küt eləməsinlər.

Əlbəttə, neofaşistlər qəsdə dursa, bu 11 müdafiəçinin qoparağını götürə bilərlər, amma görünür ki, onlar hələlik "qeyi-almanlar"ı qorxudub-qaçıрмаq yolu tutublar.

Bəs almanlar niyə belə edir? Onların liderləri yaxşı bibidir axı. Arada ona "Hitlerin qızı" deyirlər, amma bu, insafsızlıqdır, frau Merkel partiyasının siyasi nüfuzunu zərbə altına qoyaraq dünyanın dörd bir yanından gələn miqrantlara həvəslə qucaq açan yeganə Avropa lideridir. Yerdə qalanlar qucaqlarını o qədər də həvəslə açmırlar. Merkel isə deyir, yazıqdırlar, gedəcək yerləri yoxdur, insanlıq etmək lazımdır.

Bu hərəkatına görə ona "beynəlxalq bibi" adı da vermək olar.

Ona görə də təkə müharibə alovuna düşən iraqqlarla suriyalılar yox, diyircəklil çamadani olan milyonlarla şəxs Almaniya cumdu. Təbii ki, hərəsinin də öz dərdi, öz səbəbi var. Tutaq ki, adam burda yaxşı işdə işləyirdi, əlinin dalı da getirirdi, qabağı da, yeri gələndə "gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı" deyər patriotluq yapardı. Amma gün gəldi, adamı gəlirli işindən çıxardılar, daha yığdığından üstünə gəlmədi, əksinə, yığıqlarından çəngə-çəngə azalma qorxusu yarandı. Belə olanda adam nə etsin? Əlbəttə, gerek özünə etibarlı ölkə tapsın ki, yığdığı rahat yeyə bilsin. Allahdan belə ölkələr "pozğun Avropa"da var. Cibdə pul, bankda hesab, əldə diyircəkli çamadan, qürbətdə üstünə getməyə eoloğu varsa, məsələ bitmişdir.

Avropada Macarıstandan (iki il əvvəl bu ölkəyə pənah aparan qaçqınları təkəyə-təkəyə şimala, qərbə qovdu) başqa da elə ölkələr var ki, "miqrant" deyənə mıqq eləməyə qoymurlar. Məsələn, cəmi 300 min əhalisi olan İslandiya elə ölkədir. Onların balına-filan qaçırmalarına baxmayın, miqrantları gören gözləri yoxdur. 2-3 il əvvəl Norveçdən o buzlu adaya getmiş, özü də guya biclik edərək gedib Reykyavikdəki kilsəyə sığınmış ərəb miqrantları çığırdı-çığırdı deportasiya etdilər.

İslanlar ona görə belə edirlər ki, bilirlər, almanlar kimi üzüyüşə olsalar, cəmi bir ilin içində İslandiya İslam Respublikasının tərkibində etnik azlıq olacaqlar, həmin kilsəni də "kafir yuvası" adlandırıb bağlayacaqlar.

Almanlar isə çoxdurlar, güclüdürlər, belə qorxuları yoxdur. Dünənə qədər fikirləşirdilər ki, nə qədər gəlirlərsə, qənimətdir, təzə qandır, qarışıq döldür, iti beyindir, qıvracaq ayaqdır, qoy gəlsinlər, gəlib Boatənq, Məsud Özil, Məhəməd Salah olacaqlar.

Ancaq artıq aşığılarda elə düşünmərlər, görürlər ki, gəlmələrin dalı kəsilir, eyzən işığa gəlirlər. Yenə yaşlı almanlar belə məsələlərdə bir az tolerantdırlar, cavan almanlar isə sanasan, Göbbelsin döldüdürlər.

Ortalığı qarışdırın onlardır. Ta demirlər ki, camaatın əlacı yoxdur, əlacı olsa, qaxılıb oturar xarabasında.

Görünür, gənc faşistlər də düşünürlər ki, biz güc-bəla ilə bir uşaq ekib-doğuruq, amma bu gəlmələr doğum kontroluna 5-ci uşaqdan sonra başlayırlar, belə getmə, Mitertəbxandan Flensburqa, Lörəçandan Vorlanda qədər hər tərəfi basacaqlar və Döyçlandın zibili çıxacaq, ona görə də gəlmələri döyək, qaçıb getsinlər.

Yoxsa yaramazların başqa pis niyyəti yoxdur. Eləcə budur.

Adam bilirmir kimi qınasın. Fikirləşsən ki, sabah Hindistandan on beşçə milyon hindli ölkəmizə gəlsə, halımız necə olar? Həvəsləri də var ha, üzümüzü yumşaq görsələr, daşaş gələrlər. Keçən il biri naşir Şahbaz Xuduğlundan yarışmış ki, məni bu ölkədən qurtar, özünə apar. O da deməyib ki, rəhmətliyin oğlu, öz qohum-əqrəbam Almaniya miqrantdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası məlumat yayaraq bildirib ki, bu il Məhərrəm ayı sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək. Fətvada qeyd olunub ki, Məhərrəmlik mərasimləri İmam Hüseyin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir.

ləcək. Aksiyalar məscidlərdə yanaşı ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində də həyata keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov isə mətbuata açıqlamasında qeyd edib ki, Aşura mərasimi tədris dövrünə təsadüf etməsinə baxmayaraq, həmin günü bütün şagirdlər məktəbdə olmalıdır: "Biz uşaqların hü-

məddə quruluş. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır. Bu gün məscidlərin tikilməsi dinə, Allaha olan inamdan gəlir. Bu gün din sahəsində çalışanlara dövlət maddi dəstək verir, biz də bu inamı doğrultmalıyıq".

Beləliklə, bütün müsəlmanlərin əmində, o cümlədən Azərbaycanda sentyabrın 11-dən Məhərrəm ayı başlayacaq. Bəs Məhərrəmlik nədir

mədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyin (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olub.

Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyin (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qo-

QMI-dən Məhərrəmliklə bağlı fətva, Şeyxdən təxribat xəbərdarlığı

Aşura günü sentyabrın 20-də olacaq; QMI sədri: "Xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar..."

Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMI-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseyin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafehimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kenar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakilərə xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Din xadimləri Qazılar Şurasının fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır. Din xadimləri və dindarlar ölkədəki mövcud sabitliyin qorunması üçün çalışmalı, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa, mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmağa çağırılıb.

QMI-dən həmçinin bildirilib ki, Məhərrəmlik ayı ilə əlaqədar olaraq bu il də adət üzrə qanvermə aksiyaları keçiriləcək.



quqları ilə bağlı qanunvericiliyə riayət etməliyə və onlar dərindən yayınmamalıdır. Aşura günü uşaqların dərindən yayınmamasına görə valideynlər də məsuliyyət daşıyacaq".

S.Heydərov həmçinin bildirib ki, artıq Aşura mərasimi qanunlara hörmət əsasında, daha sivil formada keçirilir, baş yarmaq və digər hərəkatlə demək olar ki, yox dərəcəyə düşüb.

"Bəzən Məhərrəm ayı ilə bağlı sünni və şiələr arasında müəyyən fikir ayrılıqları yaratmaq istəyir və təxribat cəhd göstərirlər. Lakin Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı sünni və şiə ayrılığını salmadan həqiqətin nə olduğunu çox gözəl bilir".

Bu sözləri isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə deyib. O qeyd edib ki, Məhərrəm ayında belə təxribat cəhd edənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir:

"Bu da, əlbəttə, xaricdən tapşırıq alan və maliyyələşən bəzi qrupların atdığı addımlardır". Azərbaycanda dindarlarla dövlət arasında vəhdət və bir körpü yaranıb: Bu körpü daha da möhkəmlənir. Dindarlarla dövlət vəhdəti yüksək

və haradan gəlir?

Qeyd edək ki, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə "əşərə"- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhə-

şunları hücum edərək İmam Hüseyin (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilməmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar. Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir, hər il müsəlmanlar Aşura qatliamını eyni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyin və tərəfdarlarına yenəcə dünyadan köçmüş insanlar kimi yas tuturlar.

Son illərdə müsbət hadisədir ki, Aşurada İmam Hüseyin eza saxlamaqla yanaşı, sosial yardımlaşma, ehtiyaçlılara yardım, qan verilməsi kimi sosial aksiyalar da keçirilir.

Q Xalidə GƏRAY,
"Yeni Müsavat"

Din xadimləri vergidən azad edildi

Sentyabrın 1-dən din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara sosial və vergi tutmalarının tətbiqi dayandırılıb.

"Trend" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlaması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır: "Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Prezident bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən xadimlərimiz maddi yardımı vergisiz, yeni yazıldığı qədər alacaqlar".

M.Qurbanlı qeyd edib ki, dövlət məscidlərdə işləyən imam və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməyi də nəzərdə tutur: "Yaşın ki, yaxın aylarda bunu görəcəyik. Bütün bunlar ona görə edilir ki, dövlət və din arasında daha möhkəm körpü olsun".

M.Qurbanlı onu da əlavə edib ki, ən mühüm vəzifə milli-mənəvi dəyərlərimizi hiyf etmək, onları yad təsirlərdən qorumaqdır: "Məscidlər dövlətimizin dayağıdır və insanlara daha yüksək vətənpərvərlik ruhunun qaldırılmasına çalışmalıdır".

Prezident İlham Əliyev sentyabrın 4-də Etibar Pirverdiyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

"AzərTAc" xəbər verir ki, prezident İlham Əliyevin digər fərmanı ilə Baba Rzayev "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

"Yeni Müsavat"a məlum olub ki, E.Pirverdiyevin işdən çıxarılması iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES-in 1-ci və 6-cı enerji blokunda partlayışla birbaşa əlaqəlidir. Bütün ölkəni işıqsız qoyan, dövlətə və əhaliyə böyük ziyan vuran bu hadisədən dərhal sonra prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Dövlət Komissiyasının tərkibinə baş nazirin birinci müavini, energetika naziri, daxili işlər naziri, fəvqəladə hallar naziri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru daxil edilmişdilər. Bu günlərdə isə məlumat verilmişdi ki, komissiyanın yekun rəyi hazırdır və prezidentə təqdim ediləcək. Belə görünür ki, məhz komissiyanın rəyindən sonra prezident E.Pirverdiyevlə bağlı son qərarını verib.

Prezidenti Administrasiyasından "AzərTAc"a daxil olan məlumat da qəzetimizin xəbərini təsdiqləyir. Xəbərdə bildirilir ki, ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq prezidentə təqdim edilib.

Yada salmaq ki, iyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sisteminə vəziyyətlə əlaqədar müşavirə keçirilmişdi. Müşavirədə Etibar Pirverdiyev Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı hesabatla çıxışının əvvəlində son 15 ildə Azərbaycanda enerji sahəsində görülmüş işlərdən danışarkən prezident "Bilirik 15 ildə nə görülmüş, sən qəzanın səbəblərini de" deyərək onun sözünü kəsmişdi.

Daha sonra sabiq "Azərenerji" rəhbəri iyunun əvvəlində 50-55 milyon kVt enerji istehsal edildiyini, bu rəqəmin son 1



Etibar Pirverdiyevin "ışığı"nı birdəfəlik "söndürən" səbəblər

"Azərenerji"nin işdən çıxarılan prezidentinin maxinasiyalar və dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi ona baha başa gələcək; hazırda təmirə dayanan Bayraq Meydanı da E.Pirverdiyevin "ayağına" yazıla bilər...



həftədə isə 70-75 milyona qalxdığını bildirsə də, İ. Əliyev bunun qəzanın səbəbi olmadığını söyləmişdi: "Bəziləri bunu isti hava ilə bağlayır. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Fəsadları aradan qaldırılmalıdır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, böyük səhvdir. İsti havalar qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini xüsusi komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. İnsanlara - qocalara, uşaqlara, qadınlara, metroda və liftə qalana, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyata böyük ziyan vurmusunuz".

Mingəçevir İES-də baş verən qəza, enerji təchizatında yaranmış fasilələr Azərbaycan iqtisadiyyatına ciddi zərər vurdu. Belə ki, hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompresor stansiyalarında, Neft Emalı Zavodu, "Azərikimya" İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamilə dayandı. "Bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib". "Report"un məlumatına görə, bu rəqəm qə-

za ilə bağlı yaradılmış Dövlət Komissiyasının beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb. Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 mln. kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinin görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesablada əhaliyə və iqtisadiyata 276 mln. ABŞ dolları yaxud 469,2 mln. manat (ABŞ dollarının bu

günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib. Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

İqtidarn E.Pirverdiyevdən narazılığı hələ 2015-ci ildən başlamışdı. Belə ki, prezidentin sərəncamı ilə "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti yaradılaraq "Azərenerji"nin əksər səlahiyyətləri, eləcə də işç pullarının yığılması bu quruma həvalə edilmişdi. "Azərenerji"nin balansındakı əmlak və digər avadanlıqların "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdi.

Etibar Pirverdiyevin enerji

nına yazılmalıdır.

Bütün bu kimi faktlar təbii ki, hüquq-mühafizə orqanlarına da bəllidir. Bu baxımdan işdən çıxarılan Etibar Pirverdiyevin istintaqa cəlb edilməsi də tamamilə mümkün görünür.

Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Etibar Pirverdiyevin yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırdığını bildirib: "Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarı-

sektorunda həyata keçirdiyi maxinasiyalar, onun dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi haqda da zaman-zaman məqalələr dərc edilib. Onun enerji sektoruna qoyulan milyardları öz biznes strukturları vasitəsilə "əritdiyi" deyildir.

Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları haqda da dəfələrlə yazılıb. Onun ən ciddi maxinasiyalarından biri də Dövlət Bayrağı Meydanının tikintisi zamanı üzə çıxmışdı. Bayraq meydanının tikintisi Etibar Pirverdiyevin nəzarətində olan tikinti şirkəti tərəfindən inşa edilib. Hazırda təmirə dayanan Bayraq Meydanı da E.Pirverdiyevin "ayağına" və vicda-

maz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qər qəran vaxt Pirverdiyevin alternativləri harada idi?! Ayrılan pullar hara sərf edilib?! Ümumiyyətlə, mən heç vaxt Pirverdiyevin işini qənaətbəx hesab etməmişəm. Əgər komissiya obyektiv araşdırma aparıbsa, onun əməlinə təkə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə, işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir.

Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilməlidir. Amma cənab prezident əgər onu işdən azad etməklə kifayətlənməyib, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür".

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi tarix məlum olub. Putin Ermənistanın baş nazirini sentyabrın 8-də Moskvada qəbul edəcək. Bununla bağlı Rusiya prezidentinin sözcüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib.

gəlmək mümkündür.

İnqilab yolu ilə Serj Sərkisyan hakimiyyətini devirən N.Paşinyan hakimiyyətə Qərb dünyagörüşünə malik kadrları cəlb etməklə ilk gündən Rusiyaya ciddi şəkildə qıcıqlandırmaya nail oldu. Həmçinin onun özünü Avropa və ABŞ-a sırtmaq cəhdləri də Moskvada ciddi şəkildə izlənilirdi. Ermənistanın Rusiya hərbi baza-

məhz Rusiyanın forpostu yer aldı.

Maraqlı bir hadisə isə bu yaxınlarda baş verdi. Məlum oldu ki, Ermənistanın "qərbyönlü hakimiyyəti" sentyabrın ilk yarısında Gürcüstanda keçirilən daha bir NATO tədbirində - "Agile Spirit 2018" hərbi təlimlərində iştirakla bağlı, ümumiyyətlə, ərizə verməyib. Diqqətçəkən budur ki, keçən il də İrə-

vanın qurtulmaq şansına hələlik malik deyil.

Ancaq artıq "ox yaydan çıxıb" və Paşinyan NATO təlimləri ilə bağlı geri addım atsa da, avqustdakı qərarın izahatını verməlidir. Ancaq əminliklə demək olar ki, erməni baş nazirin "Moskva imtahanı"nda düşəcək suallar təkcə onun Qərbə can atması ilə bağlı olmayacaq. Elə erməni mətbu-

Əfqanıstanda "Taliban" hərbcilərə hücum etdi

Əfqanıstanın şərqindəki Paktiya əyalətində "Taliban" radikal hərəkatının silahlıları təhlükəsizlik qüvvələrinə hücum edib.

"Trend"-in məlumatına görə, hücum nəticəsində azı 16 hərbi və polis həlak olub.

Daha 15 hərbi isə yaralanıb. Hücum gecə saatlarında başlayıb və atışma səhərdə davam edib.

Qeyd olunur ki, hücum edənlərdən 28 nəfəri zərərsizləşdirilib, daha 9 nəfər isə yaralı ələ keçirilib.

"Xakkani şəbəkəsi" terror qruplaşmasının lideri öldü

Əfqanıstanda "Xakkani şəbəkəsi" terror qruplaşmasının lideri Calaluddin Xakkani öldü.

Bununla bağlı "Reuters" məlumat yayıb.

Xakkani uzun sürət xəstəlikdən sonra vəfat edib.

Bundan öncə də bir neçə dəfə qruplaşma liderinin ölümü ilə bağlı məlumat yayılıb. Amma hərəkat onları təkzib edib.

Xakkani terror qruplaşmasını ötən əsrin 70-ci illərində yaratdı. "Taliban"la birgə bu hərəkat NATO və hökumət qüvvələrinə qarşı partizan mübarizəsi aparır.

Çin Afrikaya 60 milyard dollar yardım ayracaq

Çin sədri Si Şinpin bildirdi ki, Pekin Afrikaya maliyyə yardımını qismində 60 milyard dollar vəsait ayracaq.

"Report" xəbər verir ki, o, bunu FOCAC-2018 forumunun açılış mərasimində deyib.

Bildirilir ki, bu məbləğin 15 mlrd. dolları əvəzsiz yardıma, 20 mlrd. dolları isə faizsiz borca yönləndiriləcək. Bununla yanaşı, Si Şinpin 10 mlrd. dollar məbləğində inkişaf layihələrinin kreditləşdirilməsi fondunun yaradıldığını bildirdi.

Çin sədrinin sözlərinə görə, Afrika ölkələrinə kənd təsərrüfatının inkişafı üçün əlavə 146 milyon dollar ayrılacaq.

Həmçinin təqribən 500 Çin mütəxəssisi aqrar sahəni inkişaf etdirmək üçün qitəyə gedəcək.

Paşinyan Rusiyaya "son söhbət"ə

çəğirildi - pərdəarxası məqamlar...

Moskvada erməni baş nazirdən "sələflərini təqib etməmək" barədə vədinə xilaf çıxmasının hesabı istəniləcək; Qarabağ məsələsi ilə bağlı ciddi söhbətlər ediləcəyi də gözlənilir

Qeyd edək ki, bu, V.Putinlə N.Paşinyan arasında sayca üçüncü görüşdür.

Ancaq əvvəlki növbətçi görüşlərlə müqayisədə, budəfəki görüş tam fərqlidir. Ermənistan və Rusiya arasında müşahidə olunan münasibətlər bunu demək üçün ciddi əsaslar yaradır. Rəsmi İrəvan bununla bağlı hər hansı açıqlama verməyib. N.Paşinyan özü isə yalnız bunu deməklə kifayətlənməyib ki, Putinlə görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrləri gözəndən keçiriləcək. Bundan əvvəlki açıqlamasında da o, "Biz çoxlu məsələləri müzakirə edəcəyik. Mən demirəm ki, bütün məsələlər həllini tapıb. Ancaq əməkdaşlığımız davam edir və mən əminəm ki, təbii axarı ilə davam edəcək" - deyib, bildirmişdi. Ancaq Rusiya XİN başçısı Sergey Lavrovun görüşlə bağlı bəyanatı ilkin qənaətə gəlməyə əsas verir. Sitat: "Düşünürəm ki, bizim üçün vacib məsələ Ermənistanın yeni liderindən öz ölkəsindəki situasiyanın inkişaf perspektivlərini necə dəyərləndirməsini eşitmək olacaq. Bu situasiyada Ermənistanın KTMT qarşısındakı öhdəliklərini necə icra edəcəyinə laqeyd qala bilmərik". Faktiki olaraq Rusiya baş diplomatı Paşinyanı Moskvada "çətin imtahan" gözlədiyinin anonsunu verib.

Təsədüfi deyil ki, bu günlərdə Ermənistanın gündəmində bir sayılı mövzu Paşinyanın Rusiya səfəridir. Səfərəqədərkı situasiyaya öteri nəzər salanda erməni ictimaiyyətinin marağının, üstəlik, narahatlığının əbəs olmadığı qənaətinə



sının əsgərlərinin qəfildən "təlim" adı ilə küçələrə çıxıb ətrafa atəş açması Paşinyan hakimiyyətini daha uzaqgedən bəyanatlar verməyə vadar etmişdi. O zaman Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Georgi Kaçaravaya bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək "Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi. Keçən il erməni ekspertləri də etiraf edirdilər ki, NATO təlimlərində iştirakdan imtina Moskvanın diktəsinin nəticəsidir. Deməli, başının üstündən "Domokl qılıncı" asılan Ermənistan üçün tarix təkrar olunur və hakimiyyətdə Sərkisyan, yaxud Paşinyanın olması heç də İrəvanın iradəsinə həlledici təsir etmir, bu ölkə Kremlin asi-

van Tiflisin ev sahibliyi ilə keçirilən NATO tədbirində iştirakdan son anda imtina etmişdi - Serj Sərkisyan Putinin hüzuruna çəğirildiyi ərəfədə. O zaman Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Georgi Kaçaravaya bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək "Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi. Keçən il erməni ekspertləri də etiraf edirdilər ki, NATO təlimlərində iştirakdan imtina Moskvanın diktəsinin nəticəsidir. Deməli, başının üstündən "Domokl qılıncı" asılan Ermənistan üçün tarix təkrar olunur və hakimiyyətdə Sərkisyan, yaxud Paşinyanın olması heç də İrəvanın iradəsinə həlledici təsir etmir, bu ölkə Kremlin asi-

atının çoxsaylı materiallarında yazılanlar da bu ehtimalı təsdiqləyir. **"Ermənistanda bir sıra siyasətçilər hesab edirlər ki, ölkənin yeni hökuməti Rusiya ilə münasibətlərdə səhvlərə yol verib. İndi onlar vəziyyətdən çıxış yolu - barışıq nöqtələri tapmaq məcburiyyətindədir"**-erməni mediası yazır. "Yeni Müsavat"-ın məlumatına görə, bu sözləri Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan deyib. O bildirib ki, indiyə qədər ölkədə dəqiq xarici siyasət doktrinası olmayıb: **"Biz özümüzü Rusiyanın strateji müttəfiqi kimi göstəririk, amma Avropaya tərəf gedirik. Yeni hökumətin təcrübəsizliyi isə vəziyyəti bir az da ağırlaşdırdı"**. Erməni siyasətçinin bu fikirləri Moskva görüşünün konturlarını cızmağa imkan verir. Əslində hətta Ermənistana yaxınlığı şübhə

doğurmayan S.Lavrovun son xəbərdarlıqları Paşinyan hökumətinin durumunun heç də yaxşı olmadığı qənaətini yaradır.

N.Paşinyan "Rus NATO"-sunun, KTMT-nin baş katibi Yuri Xaçaturovu həbsdən məhz Kremlin xəbərdarlığı nəticəsində buraxdı. Ardınca eks-prezident Robert Köçeryan da Moskvadan gələn sət bəyanat və telefon zənginin ardından həbsdən çıxdı. Putin onun dostunu həbs edən Paşinyanla heç də yumşaq danışmayacaq, bu, şübhəsizdir. Yeri gəlmişkən, R.Köçeryan məhz Moskvanın reaksiyasından sonra 2019-cu ilin yazında keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqladı. Deməli, bəzi ekspertlərin "Köçeryan Rusiyanın dəstəyi ilə hakimiyyətə qayıtmağa hazırlaşır" məzmunlu açıqlamaları boşuna deyilmiş. Bu yerdə S.Lavrovun İrəvanda həbslərə reaksiyasını da xatırlatmağa dəyər. Sitat: **"Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil edir"**. Bu, son illərdə Moskvadan Ermənistan hakimiyyətinə ünvanlanmış ən sət mesajdır. Ermənistan istintaq komitəsi 1 mart 2008-ci il hadisələri ilə bağlı yeni cinayət işi qaldırıb. Bu isə dolayısı ilə Rusiyanın "xeyir-duası" ilə formalaşdırılmış Ermənistanın sabiq hakimiyyətinə qarşı təqiblərin davam etdirilməsi deməkdir. Deməli, Moskvada Paşinyandan

"sələflərini təqib etməmək" barədə vədinə xilaf çıxmasının hesabı istəniləcək. Qeyd edək ki, buna qədər Paşinyan Lavrovun erməni hakimiyyəti ilə bağlı açıqlamalarına heç bir münasibət bildirməyib.

Daha bir məqama diqqət çəkək. V.Putin sentyabrın 7-də Tehranda Türkiyə, İran liderləri ilə birgə Suriya məsələsini müzakirə edəcək. Bu günlərdə Ermənistan parlamentinin sədri Ara Babloyan Suriyanın bu ölkədəki səfirini qəbul edərkən deyib ki, ölkəsi Suriyada münasibətdən sonrakı quruculuq işlərində iştirak edəcək. Hətta erməni istehlakçıları və hakimlərinin münasibətdə bölgəsinə gedə biləcəyi iddiası var. Ancaq politoloq Ruben Meqrabyan deyib ki, Ermənistan qəti şəkildə Suriya münasibətində Rusiyanın rəfində dayanmamalıdır. Hesab olunur ki, bu, "Rusiya-erməni humanitar layihə" ola bilər. Ermənistanda əksəriyyət belə düşünür ki, ABŞ-ı qıcıqlandıra biləcək belə bir addım getmək risklidir. Amma Putin üçlük formatındakı müzakirələrdən sonra Paşinyana nə etməklə bağlı tapşırığını verəcək...

Göründüyü kimi, Putin-Paşinyan görüşündə müzakirə üçün xeyli mövzular var. Ekspertlər bunu Paşinyanla "son söhbət" kimi də qiymətləndirirlər. Bu sırada Dağlıq Qarabağ məsələsinin də yer alacağı şübhəsizdir. 8 sentyabrı gözləyək...

□ **Elsad PAŞASOY,**
"Yeni Müsavat"

Avropada yaşayan Vidadi İsgəndərli youtube.com-a yerləşdirdiyi yeni videoçıxışında Azərbaycan torpaqlarını işğal edən Ermənistanı, erməni xalqını tərifiyləyib, onları "demokratiya quran xalq" adlandırdı. Azərbaycanı isə aşağılayan fikirlər səsləndirib və guya ölkədə inqilab hazırladığı, silahlı inqilab olacağı ilə hədələyib. Vidadi İsgəndərli bununla kifayətlənməyib bir sıra vəzifəli şəxslərə və onların yaxınlarına gələcəkdə ölüm hökmü çıxarılacağı kimi hədələr dilə gətirib.



Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü, prezidentliyə keçmiş namizəd Zahid Oruc V.İsgəndərlinin bu tipli fikirlərinə kəskin etiraz edərək Azərbaycanın müvafiq hökumət strukturlarını ciddi tədbirlər görməyə çağırıb. \ "Xeyli müddətdir Azərbaycan içərisindən seçilmiş və hər cür siyasi İŞİD elementi kimi bu dövr ərzində özünü xarakterizə eləyən və Avropanın əsas paytaxtlarında özlərinə yer tapan, sığınacaq alaraq orada hüquq-mühafizə orqanları tərəfindən ciddi müdafiəyə götürülən, hətta keşfiyyət orqanları tərəfindən himayə olunan Vidadi İsgəndərli, Orduxan Teymurxanlı və digərlərinin youtube kanalı vasitəsilə Azərbaycan

əleyhinə apardıqları kampa-niya gerçəkəndə də çox təhlükəli bir həddə çatıb. Hesab edirəm ki, buna bizim siyasi çağırışlarımız səviyyəsində reaksiyalar məsələni bütövlükdə bitirməyəcək. Yeni bu, qətiyyətlə siyasi mübarizə sayıla bilməz. Heç bir halda Avropanın baş meydanlarında hakimiyyət uğrunda mübarizə aparana dediayimiz qəbilədən addımlar atmırlar. Hətta Fransanın ən sağ milliyətçi partiyası olan Xalq Cəbhəsində bu faşist təmayüllərini görmək mümkün deyil. Vidadi İsgəndərlinin danışıqlarına diqqət etdikdə elə bilirsən ki, Hitler başqa bir görkəmdə meydana çıxarır. Vaxtilə müxtəlif ölkələrə qarşı ayrı-ayrı dövlətlərin tərkibində bu cür müca-

Deputat terror çağırışları edən Vidadi İsgəndərli'ni cəzalandırmağa çağırırdı

Zahid Oruc: "Prokurorluq onun kimi adamlarla bağlı ciddi fəaliyyətə keçməlidir"

hidlər yetişdirilirdi, indi o sahədə Vidadi İsgəndərli özünün xəstə və şizofrenik düşüncələrində lap uzağa gedərək silahlı mübarizəyə çağırır. Bu bir erməninin dilindən səslənir, reallıqda ad və soyadı azərbaycanlı olanların dilindən səslənir. Əslində bu adamlar mahiyyətcə ermənidən pisdirlər. Belə adamların yararlanırlar, ancaq reallıqda ayrı-ayrı fikirlərini məcburən eşidəndə Azərbaycanda ölüm hökmünün ləğv edildiyinə təəssüflənirsən. Çünki əsl həqiqətdə bu adamları qladiator kimi və siyasi İŞİD terrorunun nümayəndələri olaraq yetişdirən nəyi düşünürsən?! Azərbaycanın Baş Prokurorluğu bu yöndə real addım atıb nə vaxtsa mənfi cavabı alıb?! Bu haqda cəmiyyətə açıqlama vermək lazımdır. Hesab edirəm ki, Fransa səfiri və ya Almaniyaya səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub onlardan bu məsələ haqqında sorğu alınmalıdır. Biz orada yaşayan on minlə-

lə azərbaycanlı təbii ki, total nəzarətə götürmək iddiasında deyilik. Heç buna gerek deyildir. Amma Vidadi İsgəndərli kimi adamlar qanun qarşısında cavab verməlidir. Məsələn, 1951-ci ildə qəbul edilmiş Qaçqın Statusu haqqında Beynəlxalq Konvensiya var və hansı ki, bu adamlar ondan yararlanırlar, ancaq reallıqda hətta Hitlerin ordularında tərkibində müxtəlif millətlərdən ibarət yetişdirilənlər də Vidadi İsgəndərli kimi üfunətli məxluqun əməllərini törətməyib. Bu adam Azərbaycanın varlığını, millətinə, hakimiyyətinə, onun təmsilçilərinə qarşı ən ləyaqətsiz üsullarla mübarizə aparır".

Z.Oruc bildirdi ki, V.İsgəndərli hər kəsi təhqir etməsi azmış kimi, öz fəaliyyətinə yeni əlavələr edir: "Doğrudanmı bu, siyasi mübarizədir?! Bu adamlara qarşı atılacaq addımlar Almaniyaya-Azərbaycan münasibətlərini korlayasımı?! Yaxud

Fransa həqiqətəni öz içərisində bu azadlıqlar verib ki, belə şəkildə qanunları tapdalayan insanları öz laboratoriyaya balonlarında yetişdirir?! Prokurorluq Vidadi İsgəndərli kimi adamlarla bağlı ciddi fəaliyyətə keçməlidir. Onda mütləq cavabdehlik olacaq. Elə adamlar cəzasız qaldıqca bu, Azərbaycan içərisində və onun çölündə silaha əl atacaq kriminal elementləri gücləndirə bilər. Bu, radikalizm meydan verər, ekstremizm geniş şərait yaradar, ölkə içərisində siyasi mübarizəni silahlı terrora döndərməyə aparıb çıxarar. Vidadi İsgəndərli kimiləri gerçəkəndə ermənilərdən daha təhlükəlidir. Ona görə ki, sən sənərdə əli silahlı olaraq düşməne qarşı mübarizə aparırsan və onları hədəf olaraq görürsən, ancaq Vidadi kimiləri demokratiya bürüncəyi içərisində daxilə hər cür atəş açmağa hazırdırlar. Bu adamlar vəzifəli adamları,

onların balalarını öldürməyi çağırış edirlər. Ən dilə gəlməz və özlərinin mənəviyyətsizliyindən qaynaqlanan söyüşlər yağdırırlar. Belə adamları özlərinə yaraşan kanalizasiya sularında da boğmaq lazımdır. Youtube kanalını əlində bomba kimi istifadə eləyən belələrinin ekstradisiyası üçün prokurorluq hüquqi qaydada real addımlar atmalıdır. Mən əminəm ki, nə Almaniyaya, nə də Fransa məhkəmələri onların verilməsindən imtina edə bilməyəcəklər. Vidadi İsgəndərli hər gün təhlükə saçır. Düşünməyin ki, bu adam heç bir məsələyə təsir etmir. Bir sıra atributları kütlələrin gözündə sındırıb yox eləmək taktikası açıq-aşkar ortadadır. Heç kim düşünməsin ki, Vidadi İsgəndərli buraya gətirmək Avropa İttifaqı, Avropa Şurası ilə münasibətlərimizə ziyan vuracaq".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Eldar Mahmudov "dustaqlıqdan çıxdı" iddiası

Sabiq nazirin həbsdəki əmisi oğlu haqda ilginclik məlumatlar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı maraqlı xəbər almışıq. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil.

Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətlini əsasən ölkədən kənarında keçirib. Onun bir müddət London-da istirahət etməsi haqda da iddia var. Bu məlumatların nə dərəcədə doğru olmasını deyə bilməyəcəyimiz çətindir. Sabiq nazir media ilə təmaslardan qaçır.

Eldar Mahmudovun həbsdəki əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudovun tez bir zamanda həbsdən çıxarmağa çalışması haqda da məlumatlar var. Vüqar Mahmudovu ötən il noyabrın 3-də həbs ediblər. Ötən müddət ərzində onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb. Sonuncu

dəfə müddətin artırılması 2018-ci il iyunun sonlarında baş tutub. Bakı Hərbi Məhkəməsinə hakim Rauf Əliyevin sədrliyi ilə prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara görə təqdimat təmin edilib və Vüqar Mahmudovun barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. Vüqar Mahmudovun barəsindəki həbs müddətinin bitməsinə 20 gündən bir qədər artıq vaxt qalıb. Vüqar Mahmudov 10 aydan artıqdır ki, həbsdədir. Ötən müddət ərzində Vüqar Mahmudov bir neçə dəfə sorğu-sual olunub. Qısa din-dirmələr əsasən Vüqar Mahmudova verilən mənimsemə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumat-

larda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar.

Vüqar Mahmudov Eldar Mahmudovun "sağ əli" hesab edilirdi. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyflər olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərdən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kəsələrə doldurularaq "Azəriqazbank"a daşınıb. Bu əməliyyatlara V.Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kəsələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı "Mutsibishi Pajero" ilə həftədə bir neçə dəfə MTN-ə ge-

dərək oradan maşına yüklənən pul dolu kəsələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan "qara pul"lar xaricdəki bank hesablarına ötürülüb. Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardır.

Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunmuş. Vüqar Mahmudovun həbsdən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etməyi istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur, sabiq nazirə qarşı daha loyallıq mövqeyə keçid olunub.



V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütləq dərəcə tələfəndən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edil-

miş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağıraraq dindiriblər.

□ **E.HÜSEYNOV,**
"Yeni Müsavat"



Maralotaranlar üçün kitabxana

Zamin HACI
zaminhaci@gmail.com

“Qələmim olanda qorxu bilmirəm, -
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan, dövlətdən,
Onun da qiyməti otuz qəpiyə”.

(Eldar Baxış)

Maarifçi ziyahlarımızdan Yalçın İslamzadə təklif
irəli sürüb ki, 15 sentyabr Bilik günü məktəbə
gedən şagirdlər özləri ilə gül aparmasını, gü-
lün puluna kitab alsınlar, bu yolla məktəbin ki-
tabxanası zənginləşsin.

Çox yaxşı təklifdir. Ancaq mız qoymaq kimi çıxmasın,
bədi, elmi-publisistik və sairə temalarda kitab oxuyan neçə
müəllim tanıyırsınız? Təəssüflər olsun, bizim müəllim və şa-
girdlərin oxu siyahısı məktəb dərslərinə salınan yazıqların
cizməqaralarından o yana getmir. Heç o kitabları da tam
oxumurlar, adətən qısa özətini - məzmununu hardansa (in-
ternətdən, repetitor kursundakı müəllimin bloknotundan,
xaləqızının ötenlik şparqalkasından və sairə) çıxarıb əz-
bərleyirlər. Sabah imtahanda neçəsə balı yığıb, hansısa
mənasız Azərbaycan universitetinə girmək məqsədilə. İn-
san kimi formalaşmaq, şəxsiyyətinin tərbiyəsi, mənəvi qida
üçün kitabı oxuyasan - bunlara rast gəlinmir.

Özü də sizə deyim ki, bizim məktəblərin kitabxanaya
bənzer, adətən zirzəmidə, yeməxananın küncündə və
başqa gözəndən uzaq, könüldən iraq nöqtələrdə yerləşən
otaqlarında xeyli bədi ədəbiyyat tapmaq olar. Bunlar xüsus-
sən 2000-ci illərin ortalarında prezidentin sərəncamıyla la-
tın əlifbasına çevrilmiş köhnə kitablardır. Ancaq bunların qa-
tı da açılmır! Şəxsən şahidi olmuşam: uşaqlarımın oxuduğu
məktəbin kitabxanaçısı onlara oxumaq üçün kitab vermə-
mişdi. Səbəbsiz-filansız. Ona görə də kitabxanaya girəndə
rəflərdə yağı içində, vərəqlərinin arası açılmamış kitablər gö-
rürsən. Eyni mənərə az qala bütün məktəblərdə var. Sanki
məktəb kitabxanalarımız da daş döşənmiş parkların bir for-
masıdır. Bəzək var, məzmun yoxdur. Qəşəngdir, ancaq
faydasızdır.

Təbii, yenə yazıram, bunlar Yalçın bəyin müsbət təşəb-
büsünə kölgə salmaq üçün yox, daha da dəstəkləmək
üçündür. Yenə siz kitab alın aparın. Bəlkə kiminsə əlinə
düşdü, oxudu. Maarifçilik həmişə belə riskli, yorucu əməl
olubdur. Səpdiyin hər on toxumdan biri bitse nə gözəl. Çün-
ki maarifçiliyə adətən səhralıq ərazilərdə ehtiyac olur, gü-
lüstəndə, suyu, gübrəsi bol yerlərdə deyil.

Elə Mətbuat Şurasının sədri Əflatun müəllimin fəaliyyəti
bu cür faydalı hərəkətlərə örnək ola bilər. Misal üçün, keçən
ay Əflatun müəllim türk dünyası jurnalistlərini, şair və yazı-
çılarını Bakıda iclasa toplamışdı. Yakutlar, qırğızlar, uyğur-
lar, qaşqaylar, qaqauzlar, suaxili tayfaları - uzun sözün qı-
sası, dünyanın hər yanına səpələnmiş türk qardaşlarımız bi-
zim Mətbuat Şurasının dəvətini qəbul edib Azərbaycanda
mətbuatın necə tərəqqi tapdığını öyrənməyə gəlmişdilər. İc-
lasda Saxa Yakut dövlətindən gəlmiş jurnalist xanım bildirdi
ki, biz Əflatun müəllimin məruzələrindən sonra hər maral-
dan 3 bala almağın, ispalokomun göstərişi ilə ağ ayını tutub
xizyəyə qoşmağın, qarda istə su şırnağıyla qəzet çıxarmağın
müxtəlif üsullarını öyrənmişik. Uyğur jurnalist Çin hökuməti-
nin artıq bütün yazarlara ev tikdiyini danışıb ağıladı. Uzun
sözün qıssası, müsbət təcrübə ayrı şeydir. Bu tədbirdən dər-
hal sonra Qırğız Cümhuriyyətində Türk Şurasının iclası ol-
du, rəsmi Bakı da orada təmsil olunmuşdu. Məncə, hamı
gözəl dərk edir ki, Əflatun müəllim türk dünyası jurnalistləri-
ni bir araya gətirməsəydi, heç o türk dövlətləri də bir araya
gələ bilməzdilər. Ümid edək Aşaşov, torpağı sanı yaşasın,
Əbülfəz Elçibəyden sonra dağılmış Bütöv Azərbaycan Birli-
yini də bərpə etmək üçün təşəbbüslər göstərəcəkdir. Bircə
axırda hirsələnb öz kəndinə getməsin, çünki bizdə bu cür
qlobal projeləri ilhamlandıracaq üçüncü şəxs hələlik üfəqdə
görünür. Yük ağır yüküdür. Əlbəttə, millətin yükü həmişə
ağır olmuşdur. El üçün ağlayan göz kor olar. Həsən də qə-
lyan çəkər, Hüsən də qəlyan çəkər, Tənbəki bol olanda, Si-
çan da qəlyan çəkər (ikinci ata sözünün temaya qətiyyəyən
dəxli yox idi, amma pozmuram, qoy qalsın, camaat oxusun,
hər halda, gözəl məsəldir).

Azərbaycanla Avro-
pa İttifaqı (Aİ) ara-
sında imzalanması
gözlənilən strateji
saziş üzərində uzun müd-
dətdir iş aparılsa da danı-
şmalar hələ ki yekunlaşma-
yıb. Sazişin ən yaxşı halda
2019-cu ilin sonlarında
imzalanmasının müm-
künlüyü bildirilir.

Xarici İşlər Nazirliyinin
(XİN) mətbuat xidmətinin rəh-
bəri Hikmət Hacıyev bildirib ki,
sazişin imzalanması ilə bağlı
tərəflər arasında intensiv danı-
şmalar gedir. XİN rəsmisinin
sözlərinə görə, burada ən
önəmli məqam odur ki, tərəflər
arasında konstruktiv mühit
var, eyni zamanda müxtəlif
məsələlər üzrə fərqli fikirlər
ola bilər, amma onlar da
konstruktiv bir zəmində müza-
kirə edilir və edilməlidir: “Yəni,
sənəd bir neçə fəsildən ibarət-
dir. Bu, siyasi, iqtisadi, ticarət,
humanitar və təhlükəsizlik kimi
məsələləri özündə ehtiva
edir. Burada da açıq desək,
müzakirə mövzusu olan əsas
məsələ ticarət fəslə ilə əlaqə-
dar məsələdir. Çünki Azər-
baycan Ümumdünya Ticarət
Təşkilatının üzvü deyil. Orada
da müəyyən-tariflər, subsidi-
yalar kimi məsələlər var və on-
lar da əlavə müzakirə mövzu-
sudur ki, ekspertlər səviyyə-
sində bununla əlaqədar Aİ ilə
müzakirələr davam etdirilir.

Ümumiyyətlə, hər hansı
sənədin hazırlanması prose-
sində müəyyən fərqli fikirlərin
olması normal bir haldır və ele
əslində diplomatiya onun
üçün var, onun üçün yaradılıb.
Yeni danışıqlar-müzakirələr
vasitəsilə bu kimi məsələlər
həll yolunu tapsın. Ən vacib
məsələ isə odur ki, yüksək
ali-siyasi iradə ortadadır. Bu
ali-siyasi iradə də Azər-
baycan-Aİ əlaqələrinin inkişaf et-
dirilməsidir, onun saziş müs-
təvisinə salınması və keyfiyyə-
tə yeni səviyyəyə qaldırıl-
masıdır ki, biz bunun artıq
müxtəlif istiqamətlərdə təza-
hürlərini görməkdəyik. Hesab
edirik ki, konkret vaxt demək
bir qədər çətin olsa da, amma
tərəflərin nümayiş etdirdiyi
əzm və siyasi iradə sayəsində
tezlilə bu sənədin yekunlaş-
dırılması, eyni zamanda imza-
lanması mümkün olacaq. Biz
Azərbaycan tərəfi olaraq bunu
gözləyirik”.

Bəs Avropa İttifaqı ilə
Azərbaycan arasında saziş
imzalanması üçün aparılan
danışıqlarda razılaşdırılması
hələ də mümkün olmayan, qı-
rılma, fikir ayrılığı olan məsələ
və ya məsələlər hansıdır?

**Aİ üzrə ekspert Yegəna
Hacıyeva bildirdi ki, Aİ-Azər-
baycan münasibətləri beş
əsas istiqamət- qanunverici-
lik, nəqliyyat, struktur dəyi-
şikliyi, enerji və mübadilə və
s. proqramlar üzrə qurulub.
Əməkdaşlıq tərəflər üçün
strateji əhəmiyyətli, qarşılıqlı
faydalılıq, ümumi dəyərlərə
və bütün istiqamətlərdə qar-
şılıqlı maraqlara söykənərək
çox geniş sahələri əhatə edir.
Bura siyasi əlaqələr, enerji-
etika, nəqliyyat, təhlükəsizlik,
humanitar, təhsil, mədəniyyət,
qanunvericilik və prose-
durların Aİ qanunvericiliyi və**



Avropa İttifaqı ilə danışıqlarda razılaşdırılmayan sahələr qalır

Qırılma nöqtəsi varmı?

**prosedurlarına uyğunlaşdırıl-
ması, multikulturalizm və de-
mokratiyanın inkişafı ilə bağlı
məsələlər daxildir. Azərbaycanla
Aİ arasında viza rejimi-
nin sadələşdirilməsi və read-
missiya barədə iki saziş imza-
lanıb:** “Azərbaycan Avropa İt-
tifaqının enerji təhlükəsizliyində
mühüm rol alan, müsəlman
ölkəsi kimi tolerant, multikultu-
ral və dünyəvi sekulyar cəmiyyə-
yə malik və ən əsası, Cənubi
Qafqaz regionunda sabit və
etibarlı tərəfdaşdır. Bu strateji
xətt üzrə Avropa İttifaqı-Azər-
baycan əməkdaşlığının mövcud
mexanizmləri çərçivəsində
danışıqlar davam edir. Qeyd
edim ki, Avropa İttifaqı ilə
Azərbaycan arasında üzərində
işlənən yeni saziş tərəflər
üzərində maksimum diqqət
və məsuliyyət tələb edən bir
prosesdir. Belə ki, yeni siyasi
dialoq və qarşılıqlı faydalı
əməkdaşlıq əsasında müzakirə
edilən bu saziş Azərbaycanla
Aİ arasında münasibətlərin
hüquqi əsası olan, 1996-cı ildə
imzalanmış və 1999-cu ildə qüvvəyə
minmiş Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişini əvəzləmək niyyəti gü-
dür.


Azərbaycan həmçinin Aİ
ilə siyasi bərabərlik əsasında
bir saziş istəyir. Tərəflər ara-
sında münasibətlərdə və ən
əsası, qarşılıqlı öhdəliklərdə
prioritet olan mövzular sırasın-
da demokratiya və insan haqları
mövzusunun ümumiyyətlə
toxunulmayıb. Məsələ ondadır
ki, son illər qlobal siyasi müs-
təvidə “demokratiya”, “insan
haqları” mövzusunun dövlətlərə
və hökumətlərə kənar təsir
vasitəsi kimi geniş istifadə
olunması təcrübəsi mövcud-
dur. Azərbaycan tərəfi isə bu
tendensiyanı rədd edir”.

**Ekspert qeyd etdi ki, sazişdə
üzərində işlənən mövzular əsasən
iqtisadi, regional təhlükəsizlik
mövzularıdır:** “Onu da qeyd etmək la-

yollar tapılması üzərində işlə-
yirlər. Ən əsası isə işlənən bu
yeni saziş Aİ üçün gələcəkdə
Mərkəzi və Şərqi Asiya ölkələri
və Çinlə transkontinental iqtisadi
əməkdaşlıq proqramlarında baza
rolunu oynaya biləcək bir mexanizm
kimi nəzərdə tutulur.

Üzərində mühüm müzakirələrin
getdiyi daha bir mövzu, əlbəttə,
regional sabitlik, Qarabağ məsələsi-
dir və bu istiqamətdə əməkdaşlığın
mexanizmlərinin hazırlanması üçün
danışıqlar gedir”.

□ **Etibar SEYİDAĞA,**
“Yeni Müsavat”



Toni Bleyer İtaliyada “ilişən” Azərbaycan qaz borusu üçün lobbiçiliyə başladı

İtaliyanın ultrasağçı daxili işlər naziri Matteo Salvini (“Şimal İqası”) Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməyə və Azərbaycan qazını Avropaya nəql etməli olan Transadriatik qaz kəmərinin (TAP) müzakirə etməyə hazır olduğunu Virtualaz.org xəbər verir ki, bu haqda “The Guardian” qəzeti yazıb.

Toni Bleyer 2014-cü ildən etibarən TAP konsorsiumunun məsləhətçisidir. Onun ofisindən İtaliya daxili işlər naziri ilə planlaşdırılan görüşün səbəbi haqda birbaşa danışmaq istəməyiblər. Lakin Matteo Salvini deyib ki, o, Bleyerlə boru kəməri və digər məsələlərə bağlı fikir mübadiləsi etməyə hazırdır.

Toni Bleyer populizmin təhlükəli olduğunu diqqətə çatdıracaq və Salvini boru kəmərinin əhəmiyyətinə inandırmağa çalışacaq.

İtaliyanın hakim hökumət koalisiyasını formalaşdıran “5 Ulduz” hərəkatı və “Şimal İqası” arasında TAP-a dair ciddi fikir ayrılıqları var. Bu ilin iyul ayında Salvini deyib ki, boru kəmərinə dəstəkləyir. Çünki TAP İtaliyada qazın qiymətinin aşağı salınmasına imkan yaradacaq.

Lakin bir neçə gün sonra “5 Ulduz” hərəkatından ətraf mühit naziri Barbara Lettsi TAP-ın İtaliya üçün gərəksiz olduğunu bildirib. Və bu layihəyə yenidən baxılacağını bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

**Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə olduğu kimi, Qırğız Respublikasındakı mötəbər toplantıda da Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zərurətini növbəti dəfə bəyan etməklə ölkəmizin prioritet məsələsinə diqqət çəkdi.

Məlum olduğu kimi, sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak və çıxış edib. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev rəhbərlik etdiyi builki sammitdə Özbəkistan və Macarıstan da iştirak edib. Bu mənada Azərbaycanın haqq səsinin daha bir neçə ölkə tərəfindən eşidilməsi vacib məsələdir. Düzdür, Özbəkistan indiyədək Ermənistanı müstəqil dövlət kimi tanımır və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb. Amma zirvə toplantısında Azərbaycan prezidentinin türk dövlətlərinə növbəti dəfə xitab etməsi istənilən halda dövlətimizin və millətimizin maraqları baxımından faydalıdır.

Azərbaycan prezidenti İlham Əliyev sammitdə çıxışı zamanı bildirdi ki, regional təhlükəsizlik məsələləri xüsusən əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd edib ki, indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Ardınca prezident Ermənistanın işğalçı siyasətindən bəhs edib: "Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaq hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımını törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın

qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsədüfi deyil ki, 20 il ərzində Ermənistan rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqə tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır".

Dövlət başçısı bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib: "Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır".

Azərbaycan prezidenti İlham Əliyevin bu çıxışına Türk dövlətlərinin hansı reaksiya verəcəyi, bundan sonra onların Ermənistanla bağlı siyasətinin necə olacağı təbii ki, maraqlıdır. Qeyd etdiyimiz kimi, bəzi dövlətlərin işğalçı Ermənistanla bağlı mövqeyi bəllidir. O cümlədən qaradaş Türkiyə Qarabağ məsələsinin ədalətli həllində Azərbaycanın yanındadır. Necə ki, prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində bu barədə ölkəmizin mövqeyini bir daha yüksək tribunadan bəyan edib. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"-cənab Ərdoğan bildirdi. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə evvəllər olduğu kimi Azərbaycana bütün sahələrdə dəstək göstərəcək. Dövlət başçısı bildirib ki, bütün türkdilli dövlətlər münaqişələrin həllinə və dünyada sabitliyin bərqərar olmasına kömək etməlidir.

Dövlət başçısının dediyi kimi, işğal olunmuş Dağlıq Qa-

Qarabağ

ÜSAVAT
N 186 (7075) 5 sentyabr 2018



Azərbaycan prezidentindən Türk dövlətlərinə Qarabağ çağırışı

Ermənistanla qarşı növbəti cəbhənin açılması üçün yeni imkan; perspektivdə türkdilli dövlətlər Ermənistanla qarşı səfərbər oluna, sanksiya qərarları qəbul edə bilər; **politoloq:** "Türk dövlətləri hamılıqla birmənalı olaraq Ermənistan təcavüzünü pisləsə, bu, artıq çox ümidverici başlanğıc olardı"

rabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb. İndiyə qədər bir sıra ölkələr və beynəlxalq təşkilatlar prosesdə dinamikanın əldə olunması üçün çalışıblar. Ancaq böyük potensiala malik türkdilli ölkələr də bu prosesdə öz sözünü deyə bilərlər. Məsələn, Türkiyə beynəlxalq təzyiqlərə baxmayaraq, Ermənistanla sərhədlərini açmaqdan imtina etdi. Həmçinin aprel döyüşlərindən sonra Qazaxıstan lideri Ermənistanla qarşı sərgilədiyi münasibətlə hər birimizi məmnun etdi. Lakin bu istiqamətdə digər dövlətlərin də yekdil mövqeyi olarsa, erməni işğalçılarına qarşı təsir imkanları daha da arta bilər. Bir məqamı da xatırladaq ki, "Böyük Ermənistan" ideologiyasının daşıyıcıları təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə türklərə qarşı ərazi iddialarındadırlar və onlar üçün türk düşməndir. Bu mənada bütün dünyada yaşayan 300 milyondan artıq türk də erməni işğalına və xəstə iddialarına qarşı birləşməsi çox vacib məsələdir. Təbii ki, burada türkdilli dövlətlərin Ermənistanla qarşı sanksiyalar tətbiq etməsi də gündəmə gələ bilər və çox böyük nəticələr verə bilər.

Politoloq Elçin Mirzəbəyli

də "Yeni Müsavat"a açıqlamasında dedi ki, Türk Şurasının Qırğız Respublikasında keçirilən toplantısında prezident İlham Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı çağırışı və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulaması önəmli və ciddi məsələdir: "Təəssüf ki, şuranın VI toplantısının yekun nəticələri ilə bağlı sənədlərin tam mətni nə qurumun internet saytında, nə də üzv ölkələrin kütləvi informasiya vasitələrində yayımlanmayıb. Bu səbəbdən də bəyannamədə üzv dövlətlərin ərazi bütövlüyü ilə bağlı xüsusi müddəanın olub-olmadığını söyləmək üçün əlimdə elə bir əsas yoxdur. Münaqişələrin həllində ərazi bütövlüyü amilinin başlıca şərt kimi Türk Şurasının bəyannaməsində də yer alması, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz olaraq azad edilməsinin vurğulanması təbii ki, arzuolunandır. Bu məsələdə türk dövlətlərinin vahid mövqeyi təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi baxımından deyil, həm də hüquqi prezident kimi mühüm əhəmiyyət daşıya bilər". **E.Mirzəbəylinin sözlərinə görə, Türk Şurasının regi-**

onal və beynəlxalq arenaya geostrateji faktor olaraq atılmasının zamanı gəlib: "Bu amil digər türk dövlətləri, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üçün də mühüm əhəmiyyət daşıyır. Rusiyanın da bu prosesə anlayışla qəbul edə biləcəyini düşünürəm". **Politoloqun fikrincə, yaxşı olardı ki, Rusiya da Türk Şurasına Macarıstan kimi müşahidəçi statusu ilə qatılsın:** "Rusiya Federasiyasının 10-dan çox subyektinin aborigen əhalisi türk əsilliləridir. Rəsmi statistikada Rusiyada yaşayan türklərin sayı 11 milyondan artıq göstərilir. Bu isə sübuta yetirir ki, türklər Rusiyada say etibarilə ikinci böyük xalqdır. Bu səbəbdən də Rusiyanın Türk Şurasında müşahidəçi statusu ilə iştirakı üçün kifayət qədər əsaslar var. Bu həm də Avrasiya məkanının iki böyük xalqının - türklərin və slavyanların bu nəhəng coğrafiyada sülhü, əmin-amanlığı qoruması, inkişaf etmələri üçün əlverişli zəmin yaratmış olardı. Şuraya daxil olan ölkələrdən ikisi - Qazaxıstan və Qırğız Respublikası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti Zirvə toplantısına ev sahibliyi Bakıya həvalə olunub. Yeter ki, Türk dövlətlərinin liderləri həmin toplantıya Ermənistanı yerində oturtmaqla bağlı ciddi qərarlarla gəlsinlər.

və regionda yaranmış yeni şərait bu kimi prinsiplərlə müəyyənləşdirilməlidir. Bütövlükdə müşahidəçi mövqeyi tutan türk dövlətlərinə də müəyyən təsir göstərəcək".

Politoloq Hikmət Hacıadə isə qəzetimizə dedi ki, türkdilli ölkələrin həmrəyliyinə formalaşdırılması böyük və olduqca vacib tarixi prosesdir: "Qeyd edim ki, bu ölkələr SSRİ dağılandıqdan sonra əfsus ki, bu mövzuya maraq göstərmədilər. Əlbəttə, Azərbaycanla Türkiyədən başqa. Amma 2000-ci illərdən etibarən proses intensivləşib. Bunun, mənə, iki səbəbi var. Keçmiş sovet türk respublikalarında kimlik - identifikasiya

Dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi son illərdə artıq Azərbaycanda da sürətlə artmaqdadır. Ən təəsüfedicisi isə odur ki, xəstəlik artıq gəncəlməyə, hətta uşaqlar arasında da yayılmağa başlayıb.

Statistik məlumatlar da onu göstərir ki, əgər bundan əvvəl gənclərin arasında xərçəngin dinamikasında artım narahatlıq doğururdusa, uşaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan signalı verməkdədir. Ekspertlər qeyd edirlər ki, xərçəng xəstəliyinin artması və "cavanlaşması"na əsasən bölgələrdə daha çox rast gəlinir. Xəstəlik əsasən uşaqlarda tənəffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə isə mədə



Xərçəng xəstəliyi sürətlə artır və gəncəşir

Vaqif Qarayev: "Ümumi səbəblər əsasən bunlardır - ekoloji problemlər, anaların sağlam olmaması, hamiləliyin normal həyata keçməməsi..."

və açıqlayarlarda aşkar edilir. Ekspertlər qeyd edirlər ki, dünyada xərçəngin sürətlə yayılmasına səbəb ətraf mühitin global çirklənməsi, təbii qidaların azalması, smart telefonlardan, internetdən çox istifadədir. Bu bir faktdır ki, indi əksər evlərdə günün 24 saati Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlarla yanaşı digər amillər də var, məsələn, rəngli içkilər, içərisinə nə qatıldığı bilinməyən kolbasalar və sairə qidalar son nəticədə xərçəng xəstəliyinin artmasına səbəb olur.

Mövzu ilə bağlı həkim Vaqif Qarayev "Yeni Müsavat"a danışdı:

"Onkoloji xəstəliklər təkca bizdə deyil, bütün dünyada artmaqdadır. Bunun da ümumi və fərdi səbəbləri var. Azər-

baycanda 30 il əvvəl uşaq onkoloji xəstəlikləri haqqında ancaq ədəbiyyatdan oxuyardıq. Amma indi uşaq onkoloji şübəsi var. Yəni xəstəlik o qədər artıb ki, artıq şübəsi də açılıb. Ümumi səbəblər əsasən bunlardır - ekoloji problemlər, anaların sağlam olmaması, hamiləliyin normal həyata keçməməsi və sairə. Lakin Azərbaycanın öz səbəbləri var. İlk növbədə qeyd edim ki, bizdə qan xərçəngi xəstəliyi daha çox yayılıb. Valideynlər qan analizi ilə bağlı vaxtında müraciət etmirlər. Əgər uşaqlarda davamlı baş ağrıları, baş gicəllənmələri, səhər ürəkbulanmaları, yuxusuzluq olarsa, mütləq şəkildə həmin uşaq həkim müayinəsinə keçməlidir. Bəzən valideynlər bunu məktəb yorğunluğu ilə əlaqələndirir, məsələyə etinasız yanaşırlar. Lakin davamlı baş ağrıları cid-

di siqnalıdır. Xərçəng xəstəliyinin müəyyən formaları var ki, müalicə olunandır, amma bir şərtlə ki, vaxtında aşkar olunub müalicə alındıqda. Əks halda, xərçəng hüceyrələri bütün bədənə daşıyır və müalicəsi mümkün deyil".

Qeyd edək ki, statistik məlumatlara görə, hər il təxminən 7 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekspertlər qeyd edirlər ki, bu cür sürətlə xərçəng xəstəliyi ürək xəstəliklərini də ötürəcək. Beləliklə, dünyada hər üç qadın və hər iki kişidən biri məhz xərçəng xəstəliyinə yaxalanacaq.

Bəs xəstəliyin qarşısını ala biləcək, önleyici vasitələr varmı, əgər varsa, hansılardır?

Bütün dünyada, eləcə də ölkəmizdə xərçəng xəstəliyinin qarşısını ala biləcək qidaların olduğu deyilir. Onların

arasında yerkökü, zəncəfilin adı çəkilir. Ekspertlər də qeyd edirlər ki, xəstəliyin qarşısını almaq üçün son vaxtlar dünyada, Avropada, o cümlədən Azərbaycanda da zəncəfildən çox istifadə olunur. İddialara görə, zəncəfil xərçəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır. O cümlədən immuniteti qaldırır bitki yağlarından çox istifadə etməli, alkoqoldan, siqaretdən imtina etmək lazımdır.

Həmçinin bildirilir ki, arı zəhəri və arı məhsulları da bu xəstəliyin önleyici vasitələrindən biridir. Çünki arı məhsulları insanın immunitetini həmişə yüksəkdə saxlayır, arı südü radiasiyanın qarşısını ala bilər.

Digər iddialara görə isə təbii üsulla yetişdirilən pomidor kişilərdə rast gəlinən prostat vəzinin xərçənginə yoluxma riskini azaldır.

Ekspertlər onu da vurğulayırlar ki, xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən də yüngün bağırsağ, süd vəzi, prostat vəzi və uşaqlıq boynunu xərçənginin skriningi üzrə təlimatlar mövcuddur.

□ **Xalidə GƏRAY,**
"Yeni Müsavat"

Bu gündən güzəştli mənzillərin satışına başlanılır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gündən Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışına başlayır.

Bu haqda agentlikdən modern.az-a verilən məlumatda bildirilib.

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 sayılı binalarında mənzillərin satış 5 sentyabr 2018-ci il tarixində saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sisteminə elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçməində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər" bölməsinə daxil olaraq "erkən gələnlərə erkən xidmət" prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. "Güzəştli Mənzil" sisteminə istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Nazirdən yeni təyinat

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir rayon şöbəsinə yeni müdir təyin edilib.

"Report"un məlumatına görə, Əmək və Əhəlinin Sosial Müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Şəmsəddin oğlu Abasov DSMF-nin Kürdəmir rayon şöbəsinə sədr təyin olunub.

Qeyd edək ki, DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri İkin İbadulla oğlu İbrahimov bir müddət əvvəl vəzifəsindən azad edilərək Abşerona göndərilməsi, onun səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq həmin qurumun sosial müavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılmışdı.

ABŞ nümayəndələri Bakıya gəlir

Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Anlaşma üçün İşgüzar Şura (Business Council for International Understanding - BCIU) Bakıda rəqabətqabiliyyətlik məsələləri üzrə forum (Azerbaijan Competitiveness Forum - ACF-2018) təşkil edəcək.


Bu barədə "Trend"ə "Azexport" portalının rəhbəri Zaur Qardaşov deyib.

Onun sözlərinə görə, sentyabrın 6-7-də keçiriləcək foruma ABŞ-dən təqribən 20 şirkətin qatılacağı gözlənilir. Birləşmiş Ştatların nümayəndə heyətinə Dövlət Departamentinin iqtisadi məsələlər üzrə nümayəndələri də daxil olacaq.

"ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiya yatırmaqda maraqlıdır. Bu məsələlər ABŞ nümayəndələri ilə Azərbaycanın müxtəlif dövlət qurumlarının təmsilçiləri arasında müzakirələrin mövzusu olacaq".

Z.Qardaşov vurğulayıb ki, BCIU təşkilatı Birləşmiş Ştatların sabiq prezidenti Devid Eycenhauer tərəfindən təsis edilmiş və əsas məqsədi ABŞ şirkətlərinin xarici bazarlarda fəaliyyətinin genişləndirilməsidir.

| Ödəniş cədvəli | | | |
|----------------|-------------|-------------|------------------|
| Smart | | | |
| 2018-2019 | | | |
| № | Adı | Qrup | Qeydiyyat tarixi |
| 1 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 2 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 3 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 4 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 5 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 6 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 7 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 8 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 9 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 10 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 11 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |
| 12 | ƏSƏDOV TALE | ƏSƏDOV TALE | 05.09.2018 |



Vətəndaş 2200 manata telefon aldı, aldadıldı

Tale Əsədov hüquq-mühafizə orqanlarını "Smart telecom" da baş verənləri araşdırmağa çağırır

Bakı sakini Tale Əsədov "Smart telecom" dan 2200 manata "iPhone Silver" markalı telefon alıb. Müştəri ilə mağaza arasında telefona 1 il müddətində zəmanət verilməsi haqda müqavilə bağlanmış.

Tale Əsədov deyir ki, telefon bir neçə ay normal işləyib, sonradan telefon ekranının bir hissəsi işləməyib:

"Telefonun zəmanət sənədini də götürüb mağazaya getdim. Orada dedilər ki, zəmanət ekrana aid deyil. Bəs nəyə aiddir? Ekran telefonun ekranıdır. Məgər telefonu ekransız satırlar? Təmir etmələrini tələb etdim. Telefonu alıb getdilər, gu-



ya "World Telekom"a aparıblar. Mən özüm də onlardan rəsmi sənəd tələb etdim. Yazıb verdilər ki, ekranda zərbə var. Faktiki

isə heç bir zərbə yoxdur. Telefonu açmayıblar, heç bir iş görməyiblər. Sadəcə, üzəndən baxıblar və deyirlər zərbə var. Bu-

nu nəyə əsasən deyirlər bilmirəm".

Tale Əsədov deyir ki, baş verənlərdən sonra telefonun servis mərkəzinə yaxınlaşdı:

"Orada isə dedilər ki, telefonun ekranına zərbə dəysəydi, ekran ümumiyyətlə işləməzdi. Telefonun ekranının bir kənarı işləmir. Məgər telefonun ekranı 3 hissədən ibarətdir ki, zərbə alanda 1 hissəsi işləmir, qalan 2 hissə işləyir? Telefonun proqramında pozğunluq var. Servisdə dedilər ki, biz açıb təmir etsək, mağazadan verilən zəmanət qüvvədə düşmüş hesab ediləcək.

Ona görə də telefonun açılıb təmir olunmasına razılaşmadım".

Tale Əsədov bildirib ki, mağazadan ona deyiblər ki, hara istəsə şikayət edə bilər:

"Hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edəəcəyəm. İstehlakçılann hüquqları ilə məşğul olan dövlət qurumlarının da işə qarışmasını istəyirəm. Mağaza 1 il zəmanət verdiyi və zəmanət müddəti bitmə-

miş sirdən çıxan telefonu təmir etmək istəmir. Deyirlər ki, 2200 manata telefon almısan, təmir etməyə 650 manat pul tapmırsan? Zəmanət vermələrinə unudurlar".

Tale Əsədov qəzətimiz vasitəsilə hüquq-mühafizə orqanlarını "Smart telecom" da baş verən qanunsuzluqları araşdırmağa çağırır.

□ **E.MƏMMƏDLİYEV,**
"Yeni Müsavat"

Sentyabrın 4-də gündüz saatlarında Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib vilayətində müxalifləri bombalayıb. Bombardman İdlibin qərbində, şimalda Türkiyənin Hatay vilayəti və qərbdə isə Suriyanın Laziyyə rayonu ilə həmsərhəd Cisir əş-Şuğur rayonunda həyata keçirilib. Maraqlıdır ki, 3 il əvvəl 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus SU-24 bombardmançı təyyarəsi məhz bu ərazidə Türkiyə qırıcıları tərəfindən vurulmuşdu.

Rusların bu nöqtədən başlamasının dəqiq səbəbi bilinməsə də, Cisir əş-Şuğur bir sıra səbəblərə görə mühüm əhəmiyyət daşıyır. Bu rayonda terrorçu qruplar mövqə tutub, buradan bir neçə dəfə Rusiyanın Tartus və Xmeymim hərbi bazaları dron hücumuna məruz qalıb, eləcə də Suriyanın ən sakit iki şəhərindən biri olan Laziyyə zaman-zaman məhz buradan atəşə tutulur, terror hücumuna məruz qalır. Nəhayət, Cisir əş-Şuğur Hatayla həmsərhəddir, buranı vurmaqla terrorçuların Türkiyə sərhədindəki mövqeləri zəiflədilir.

Maraqlıdır ki, Kremlin mətbuat katibi Dmitri Peskov İdlib bombardmanı barədə Rusiya mediasına açıqlama verməkdən imtina edib, Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib. Maraqlıdır ki, sentyabrın 7-də Rusiya, Türkiyə və İran prezidentləri Tehrandə bir araya gələcək. Əsas mövzu Suriya münasibətinin həlli, Astana-Socı prosesinin gedişatı və təbii ki, İdlibin taleyi olacaqdır.

Ancaq belə görünür ki, ruslar sentyabrın 7-ni gözləməyə ehtiyac duymayıblar. Burada iki maraqlı detal var. Birincisi, hər kəs İdliblə bağlı Türkiyənin reaksiyasının necə olacağını gözləyir. Məsələn ondadır ki, Astana razılaşmasına əsasən, İdlibdə atəşkəmə Türkiyə ordusu nəzarət edir. Hazırda da İdlibin kənarlarında Türkiyə ordusunun gözetçi məntəqələri fəaliyyət göstərir. Türkiyə eyni zamanda İdlibdə hərbi əməliyyatların dinc əhaliyə zərər vuracağını bəyan edib və artıq başlamadan əvvəl, bir neçə ay qabaq bu əməliyyatı pisləyib, ancaq maraqlıdır ki, bir neçə gün əvvəl Türkiyə İdlibdə mövcud olan əsas

Suriya yenidən qan çanağına döndü

Rusiya Tehran görüşünü gözləmədən İdlibin Türkiyə ilə sərhədini bombalamağa başladı, 30 min silahlının və 3 milyondan çox əhəlinin yerləşdiyi İdlib nədən bu qədər əhəmiyyətlidir?



silahlı güclərdən biri olan Təhriş əş-Şam (Şamın Azadlığı) qruplaşmasını prezident sərəncamı ilə terror təşkilatları siyahısına əlavə edib.

Daha bir maraqlı detal ondan ibarətdir ki, bir gün əvvəl ABŞ prezidenti Tramp sosial şəbəkədə İdliblə bağlı Suriya prezidenti, İran və Rusiyanı təhdid edən açıqlama yayıb. Tramp İran və Rusiyanı ehtiyatlı olmağa, İdlibdəki faciyyəyə şərik olmamağa çağırıb. Ruslar isə məhz Trampın mesajından bir neçə saat sonra İdlibi vurmağa başlayıb.

BMT isə bəyan edib ki, hazırda İdlibdə 30 min silahlı olduğu güman edilir ki, onların 10 minə yaxını "əl-Qaidə" üzvüdür. Ancaq hazırda əsas narahatlıq İdlibdəki mülki əhəlinin taleyidir. Doğrudur, bezi

mənbələr İdlibdə hazırda 3 və ya 4 milyon əhali olduğunu bildirir. Bunun bir hissəsi Suriyanın digər vilayətlərindən son illərdə bura köçürülmüş insanlardır. Mühəribəyə qədər İdlib əyalətində 1,5 milyona yaxın insan yaşayıb. Ancaq son illərdə Suriyanın digər bölgələrində məğlub olan müxalif qruplar ailələri ilə birlikdə İdlibə köçüb. Bu isə İdlibdə əhəlinin sayının artmasına səbəb olub. Ancaq 4 milyon rəqəmi şübhə ilə qarşılır.

İdlibin taleyi həm də 2011-ci ildə başlayan Suriya müharibəsinin dönüş anı ola bilər. Suriya hökuməti İdlibin azad edilməsini Suriyada terrorçuların təmizlənməsi, Rusiya da terrora qarşı mübarizənin bir hissəsi hesab edir. Ancaq ABŞ və Türkiyə

rəsmiləri İdlib əməliyyatını fəlakət risklərini nəzərə alaraq dayandırmamağa çağırıb. Və paralel olaraq bütün tərəflər İdlibə son həftələrdə sürətlə ordu toplamağa başlayıb. Bundan başqa, Suriya ordusu havadan İdlibdəki əhaliyə vərəqələr atıb. Vərəqələrdə silahlıların təslim olması tələb olunur.

İlk olaraq Suriya ordusu ölkənin cənubunu azad etdikdən sonra əməliyyat qüvvələrini İdlib ətrafına daşımağa başlayıb. Eyni zamanda ruslar da aviasiya güclərini səfərbər etməyə başlayıb. Bundan başqa, Rusiya hərbi dəniz qüvvələrinə məxsus 10 hərbi gəmi və iki sualtı qayıq Aralıq dənizinin şərq sahillərinə, Suriya sərhədinə göndərib. Bu, 2015-ci ildəki hərbi gərginlikdən sonra bölgəyə yeridilən

ən böyük dəniz gücüdür.

Türkiyə isə İdlib ətrafında silahlı qüvvələrin sayını artırır. Türkiyə ordusu İdlib vilayətinin kənarlarında quraşdırılan 12 gözetçi məntəqəsinə əlavə qüvvələr göndərib.

ABŞ da Suriyada İdlib əməliyyatına hazırlaşır. Ancaq amerikalılar Suriya ordusunu vurmağa hazırlaşır. Belə ki, Vaşinqton bəyan edib ki, Bəşər Əsəd İdlibdə kimyəvi silahdan istifadə etməyə hazırlaşır və belə olarsa, ABŞ, eləcə də digər bir neçə Avropa ölkəsi Suriya ordusuna zərbələr endiriləcəyi ilə hədələyib.

Moskva isə bəyan edib ki, Qərb Suriyada fəaliyyət göstərən "ağ dəbilqəli" vasitəsilə növbəti kimyəvi silah şousunu hazırlayır və bunu bəhanə edib Suriya hökumət qüvvələrini bombalayacaq.

Qeyd edək ki, İdlib Suriya və Türkiyə sərhədinin qərb hissəsində yerləşən və hazırda böyük əksəriyyətinin müxaliflərin nəzarətində olduğu yeganə Suriya vilayətidir. Vilayətdə əsas silahlı güc "əl-Qaidə"yə aid olan "Fəth Ordusu" qruplaşmasıdır. "Fəth Ordusu" 2015-ci ildə ən-Nusra və Əhrar əş-Şam qruplaşmalarının birləşməsi nəticəsində yaranıb.

Hazırda İdlibin böyük hissəsi, təxmini rəqəmlərə görə, 60 faizi ən-Nusra Cəbhəsi, yaxud da indiki adı ilə Heyət Təhriş əş-Şam qruplaşmasının nəzarətindədir. Suriyada ən güclü və İŞİD-dən sonra ən böyük silahlı qruplaşma

hesab olunan HTŞ döyüş taktikası və qəddarlığına görə İŞİD-dən geri qalmır. Qruplaşmanın lideri tibb təhsilini yarımqıq buraxıb müharibəyə qoşulan suriyalı Əbu Məhəmməd Colanidir. İdlibdə mövcud olan 30 min nəfərlik sahlının da əsas müqavimət göstərəcək hissəsi məhz Colaniyə tabe olan qruplaşmalar olacaqdır.

Bundan başqa, İdlibdə HTŞ-yə daxil olan Suriya Qurtuluş Cəbhəsinin üzvləri Əhrar əş-Şam, Ceyş əl-Əhrar, Şukur əş-Şam, Nureddin Zingi qruplaşması da var.

Rusların Tehran görüşündən bir neçə gün əvvəl İdlibi bombalaması onu göstərir ki, hansısa şərtlərdə Türkiyə ilə bu əməliyyat artıq razılaşdırılıb. Çünki İdlib Rusiya və Bəşər Əsəd üçün həyati əhəmiyyət kəsb edir. Hazırda Suriyanın 60 faizdən çox ərazisinə nəzarət edən Bəşər Əsədin nəzarətindən kənarda qalan əsas müxalif bölgə İdlibdir. Doğrudur, hazırda kürdlər təxminən 25 faiz Suriya ərazilərinə nəzarət edir. Ancaq kürdlər Əsədlə danışıqlara gedib və üstəlik, Suriyada hakimiyyətə iddialı deyil. Ancaq hazırda xeyli zəiflədilsə də, müxaliflər Bəşər Əsədin devrilməsi üçün çalışır və birbaşa Suriya hakimiyyətini təhdid edirlər. Bu səbəbdən də İdlib və orada cəm olunmuş silahlılar mərkəzi Suriya hökuməti üçün daha böyük təhdiddir. İdlibin azad edilməsi Bəşər Əsədə Suriyanın böyük bir hissəsinə, o cümlədən Türkiyə ilə sərhədlərin bir qisminə nəzarət etmək imkanı verəcək. Eyni zamanda hazırda müxaliflərin əlində qalan yeganə böyük ərazi olaraq itirildikdən sonra faktiki olaraq Bəşər Əsədin silahlı müxaliflərinin sıradan çıxarılması demək olacaqdır. Yeni bundan sonra müxaliflər yalnız partizan kimi fəaliyyət göstərməyə məcbur olacaqdır. Bu isə müharibənin gedişində dönüş nöqtəsi hesab oluna bilər. Ancaq bu həm də o deməkdir ki, müxaliflər və onları dəstəkləyən ölkələr İdlibdə ciddi müqavimət göstərəcək. Yeni İdlibin azad edilməsi elə də asan olmayacaqdır.

□ **Kənan RÖVSƏNOĞLU,**
"Yeni Məsəvat"

"Sözçü"nün Naxçıvanda hərbi baza iddiasına reaksiya

Tanınmış hərbi ekspert: "Dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil"

Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hərbi baza qurmağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin "Sözçü" qəzetinin köşə yazarı Zeynep Gürçanlı yazısında bildirir. Gürçanlıın yazısı Türkiyə-Rusiya münasibətləri, xarici işlər naziri Mövlut Çavuşoğlunun Rusiyanı "strateji tərəfdaş" adlandırması barədədir. Müəllif hesab edir ki, Türkiyə ilə Rusiya arasında bütün yaxınlaşmaya baxmayaraq bu ölkələr xüsusən regional məsələlərdə rəqib olaraq qalacaq. O cümlədən Qafqazda.

"Ankarada son günlər siyasi dairələrdə müzakirə olunan çox önəmli bir məsələ var. Türkiyə Somali və Qərdən sonra xaricdəki üçün

cü hərbi bazasını Naxçıvanda qurmaq üçün hərəkətə keçmiş durumdadır. Sizcə, Naxçıvanda Türkiyə hərbi bazası məsələsində ən yeni

"strateji ortağımız" Rusiyanın mövqeyi necə olar?"-müəllif sual edir.

İstefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Yeni Məsəvat"a açıqlamasında bildirdi ki, Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi indiki halda nəzəri baxımdan mümkündür. Məsələyə nəzəri baxımdan yanaşılsa, Türkiyənin Naxçı-

vanda hərbi bazasının yerləşməsi zaman məsələsidir. Bu, bir həftədən sonra da, bir aydan sonra da, bir ildən sonra da ola bilər: "Yeni bu məsələnin reallaşması hadisələrin gedişatından asılıdır. Sözsüz ki, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət Qars müqaviləsinə və hazırkı reallığa əsasən həm də Türkiyənin üzərinə düşür. Bunu Rusiya da, Ermə-

nistan da yaxşı bilir. Sentyabrın 8-də Ermənistan-Rusiya rəsmi danışıqlarından sonra hansısa bir fikir söyləmək olar. Amma mən düşünürəm ki, Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsi indi reallaşacaq. Düzdür, Rusiya ilə Türkiyənin arasında münasibətlər heç kimin gözləmədiyi şəkildədir, çox yaxındır. Bəli, Türkiyənin Naxçıvanda hərbi bazası gec-tez olacaq. Ancaq bu, yaxın müddətdə reallaşması mümkün olmayan məsələdir. Ermənistanla bağlı Rusiyanın hələ konkret fikri yoxdur. Əgər Rusiya-Ermənistan münasibətləri pozulsa, Moskva Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi məsələsinə loyallaşmağa bilər".


Bəs Azərbaycan ərazisin-

də başqa bir dövlətin hərbi bazasının yerləşdirilməsinə konstitusiyaya və digər qanunlarımızı yol verir?

Üzeyir Cəfərov qeyd etdi ki, qanunda buna yasaq mövcuddur. Lakin Azərbaycan istəyə, qanunda müayyən düzəliş və ya dəyişiklik etmək problem deyil: "Bu məsələnin həll olunması üçün Milli Məclisin bir neçə saatlıq iclas keçirib qanuna dəyişiklik etməsi kifayət edər. Yeni dövlətin siyasi qərarı olandan sonra bu məsələnin hüquqi bazasını hazırlamaq çətin deyil, qanunvericiliyə və Hərbi Doktrinamıza dəyişiklik edilməsi mümkündür. Lazım olsa konstitusiyada dəyişiklik etmək üçün referendum da keçirmək asan məsələdir".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Məsəvat"

Zaman-zaman orta məktəblərdəki rus bölməsi ilə bağlı müzakirələr yaşanırdı. Son bir neçə ildə isə bu müzakirələr xüsusilə intensivləşib. Səbəb rus bölmələrində yerlərin az olması, valideynlərin öz övladlarını rus bölməsində oxutmaq üçün dava-dalaşa çıxmasıdır.



Deputatın rus sektorunda pullu təhsil təklifinə etirazlar



Hikmət Hacızadə



Kamran Əsədov

Hikmət Hacızadə: “Övladını rus məktəbinə qoymaq istəyən valideyn də vergi ödəyir, onların da haqqı var pulsuz oxusunlar”
Kamran Əsədov: “Rus bölməsini pullu etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadələşmə olardı”

BDU-nun professoru, deputat Kamilə Əliyeva bir neçə gün bundan öncə ölkədəki rus məktəblərinin ödənişli olmasını təklif edib: “Əvvəlki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyənlərin sayı artır. Hətta bir çox valideynlər uşaqlarının rus dilində danışıması, bu dilə mükəmməl yiyələnməsi üçün onları pullu hazırlıq kurslarına, “repetitor” yanına hazırlığa göndərməkdədirlər. Dil, xüsusilə çox dilmək yaxşı əlamətdir. Bu, həm də mənəvi bir üstünlükdür. Amma bəzən bu məsələdə ifrata varmaq, əndazəni aşmaq halları da var. Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala ələmi bir-birinə vuran insanların yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir. Dövlət müəyyən qədər əlavə vəsait ayırır və məhz o vəsaitə uyğun şəkilə də yerləşdirmələr aparır, yəni heç də hər kəs övladını xaric dildə tədris keçirən məktəbdə oxuda bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifadə etmək, yararlanmaq olar və vacibdir”.

Bəs son bir neçə ildə rusdilli məktəblərə olan aşırdıqçətin kökündə nələr dayanır?
 Politoloq, Azərbaycanın

Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ 3-4 ildir müzakirə olunur. Müsahibimiz hesab edir ki, rusdilli məktəblərdə təhsilin pullu olması söhbəti müzakirə etməzdən əvvəl “valideynlərin nəyə görə rusdilli məktəblərin qapısını sındırmasının” səbəbini öyrənmək lazımdır: “Soruşmaq lazımdır ki, ay valideynlər, özünü niyə öldürürsüz rus bölməsi üçün? Niyə tapşırıqla, rüşvətlə uşağınızı 50 nəfərlik siniflərə salırsınız? Bu, elə-belə, səbəbsiz ola bilməz. Kim ki bunun dəb olduğunu deyir, səhv edir. Belə dəb olmur”.

Müsahibimiz bildirdi ki, ümumiyyətlə, rus məktəblərinin ödənişli olması təklifi absurdur. Onun sözlərinə görə, həmin məntiqlə Azərbaycan bölməsi büdcədən formalaşır, büdcə isə vergilərdən: “Övladını rus məktəbinə qoymaq istəyən valideyn də dövlət büdcəsinə vergi ödəyir. Onların da haqqı var pulsuz oxusunlar. Bu, ayrı-seçkilikdir. Bu ölkədə 150 min rusdilli var. Bu, onların doğma dilidir. Onların dilini təmin etmək lazımdır”.

H.Hacızadə vurğuladı ki, “onsuz da uşaq rus dilini öyrənəcək” deyərək, övladını rus dilində individual məşğələyə göndərən, televizorda

rus dilində filmlərə baxdıran valideynlər məqsədlərinə nail ola bilmirlər. Müsahibimizin fikrincə, rus dilini bilməklə rus dilində oxumaq tamam fərqli anlayışlardır: “Sən nə qədər ingilis dilini bilsən də, ingilisdilli bir mühitə düşəndə nə onların zarafatını, nə də söhbətləri anlaya bilsən. Çünki konteksti bilməlisən”.

Müsahibimiz valideynlərin öz uşaqlarını rusdilli məktəblərə qoymasının arxasında ciddi səbəblər olduğunu dedi: “Hamımız qəbul etməliyik: rus məktəblərində şagirdə münasibət başqa cürdür. Orada aqressiya azdır, qıza-qadına münasibət başqa cürdür. İnsanın azadlığına, fərdiyyətinə münasibət başqa cürdür. Bütün bunlar Tolstoydan gəlir”.

H.Hacızadə arqumentlər sırasında eyni zamanda bir məqamı da vurğuladı. Dedi ki, sovet vaxtında rus dilinin yayılması Azərbaycan dilinin itirilməsi demək idi və həmin vaxt Azərbaycan xalqı asimilyasiya təhlükəsi qarşısında idi. Amma indi o təhlükə yoxdur. Kimsə rus bölməsində oxumaq istəyirsə, oxusun. Bununla Azərbaycan dilinə, təhsilinə töhfə verir. Rus dili Azərbaycana Avropa mədəniyyətini gətirib”.

Müsahibimizin fikrincə, rus dili bizə pilot dil olaraq lazımdır. H.Hacızadə dedi ki, biz rus dili vasitəsilə bütün

dillərin məsulunu alıb, oxuya, mənimsəyə bilərik, “Rus dilini bilən dünya dilini bilir” deyən ekspert Azərbaycan bazarının çox kiçik olduğunu, 10 milyonluq ölkədə kitabların 300-500 nüsxə ilə buraxıldığını xatırladı: “İnsanlar kitabları rusdilli mənbələrdən əldə edirlər. Türk dili ilə bağlı o cür imkanlar yoxdur. Ruslar bura illərlə müəllim, kitab tökü. Bu, milyardlıq bir xərcdir. İstəyirdim ki, türkdilli məktəblər də olsun. Amma türk dili dünyada pilot dil ola bilməyib. Rus dili xarici mənbələrdən materialları oğurlayıb, nəticədə kitablardan pulsuz istifadə edirik. Bunun faydaları böyükdür”.

Qeyd edək ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a açıqlamasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etdi. Dedi ki, qanuna əsasən, dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil

500-dən yuxarı bal toplayan 1982 nəfər BDU-nu seçib



Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.

Bu barədə modern.az-a Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova məlumat verib.

O bildirib ki, bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil edib.

BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla, 5444 nəfər qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur.

Bu il qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan tələbələr ötən illə müqayisədə 71 nəfər artaraq 461, 500-700 arası bal toplayanlar isə 482 nəfər artaraq 1982 nəfər olub. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 3 nəfərin seçimi də BDU olub.

Əcnəbi kişilərə ərə gedən Azərbaycan qadınlarının yeni statistikasısı

2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Leyla Kərimova modern.az-ın sorğusuna cavab olaraq bildirib.

L.Kərimovanın sözlərinə görə, onlardan 552-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb. 449-u isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Komitə rəsmisi deyib ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.

almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bu, şagirdlərin təhsil bölməsində asılı olmayaraq həyata keçirilir: “Bu təklif ona görə irəli sürülür ki, son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb. Rus bölməsini pullu etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadələşmə olardı. Bu, birincisi, vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki maddi vəziyyəti aşağı olan ailələrin övladları bu təhsildən məhrum olacaqlar. İkincisi, bu daha ciddi sıxlığa gətirib çıxara bilər. Çünki ödənişli təhsildə hansısa say məhdudiyyəti tətbiq etmək olmaz. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin

sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir”.

Xatırladaq ki, daha öncə təhsil üzrə ekspert Nadir İsrailov mediaya açıqlamasında, ümumiyyətlə, rus bölməsinin ləğvini təklif etmişdi. Onun fikrincə, ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimül, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək. Ekspertin sözlərinə görə, dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir.

Ekspert həmçinin təklif etmişdi ki, rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Pulu və həvəsi olanlar belə məktəb açarlar. Bir məqamı da qeyd edək ki, rus bölmələrində əsl problem ibtidai siniflərdən sonra başlanır. Çünki savadlı rusdilli fənn müəllimləri ya təqaüdə çıxıb, ya ölkəni tərk edib xaricə gediblər, ya da dünyalarını dəyişiblər. Gənc kadrlar isə heç bir halda yaşilları evəz edə bilmirlər.

□ Sevinc TELMANQIZI, “Yeni Müsavat”

2018-ci ilin aprel ayında prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

Turizm ekspertləri ilk gündən bildirdilər ki, artıq tam müstəqil koordinasiya olunacaq turizm sahəsi bundan sonra daha sürətlə inkişaf edəcək. Yeni qurumun fəaliyyəti ilə turizm sahəsində bir sıra innovasiyaların tətbiqinə başlanmasa gözlənilirdi. Turizm sektorunun inkişafı üçün intensiv işlərin aparıldığı indiki vaxtda bu sahə ilə müstəqil qurumun məşğul olmasının vacibliyi də səslənən təzislər sırasında idi.

Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumlar aşağıdakılardır:

Təhsil müəssisələri: Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci.

Dövlət qoruqları: "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Respublikasının "Xinalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla), "Kiş" Tarix-Memarlıq Qoruğu.

Turizm informasiya mərkəzləri:

Bakı Turizm İnformasiya Mərkəzi ("Baku City Tour" turist avtobusları daxil olmaqla); Şamaxı Turizm İnformasiya Mərkəzi; Xaçmaz Turizm İnformasiya Mərkəzi; Quba Turizm İnformasiya Mərkəzi; Lənkəran Turizm İnformasiya Mərkəzi; Gəncə Turizm İnformasiya

"Gələrsən qadan allam, gedərsən.."

yeni turizm brendi axtarışında

Kənan Quluzadə: "Məqsəd təkəcə turistlərin Azərbaycana gəlməsi yox, onların buradan məmnun şəkildə getməsidir"



Mərkəzi; Şəki Turizm İnformasiya Mərkəzi; Zaqatala Turizm İnformasiya Mərkəzi; Qəbələ Turizm İnformasiya Mərkəzi; İsmayilli Turizm İnformasiya Mərkəzi; Bərdə Turizm İnformasiya Mərkəzi.

Təsərrüfathesablı qurumlar: "Azərbaycan Konqreslər Bürosu" Məhdud Məsuliyyətli Cəmiyyəti; "Şahdağ" Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti; "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti.

Digər qurumlar:

Milli Kulinarıya Mərkəzi.

Bundan başqa, Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Milli Turizm Təbliğət Bürosunun mətbuat katibi Kənan Quluzadə "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum Azərbaycanda yeni formalaşır və hazırda kadr axtarışındadır. Onun sözlərinə görə, agentliyin yaradılmasın-

da əsas məqsəd yeni formalaşan turizm sənayesini mərkəzləşdirilmiş formada idarə etmək və turizm strategiyasını hazırlayıb, tətbiq etmək idi. Müsahibimiz dedi ki, hazırda qarşıda dayanan əsas planlar yol xəritəsi əsasında həyata keçiriləcək: "Onun əsasında yeni industriyanı, formalaşan sənayeni nəzarətdə saxlamaq lazımdır. Təbii ki, bundan öncə də Azərbaycanda turizm inkişaf edirdi. Amma daha çox getmə

ma q da qarşıda dayanan vəzifələrdəndir. Əhali ilə maarifləndirici işlərin aparılması, ixtisaslaşmış assosiasiyaların yaradılması, onların işlərinin daha yüksək səviyyədə aparılması bu istiqamətdə görülməli işlərdəndir. K.Quluzadə xatırladı ki, Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyinə verilib və orada da işlər aparılır. Müsahibimizin sözlərinə görə, mart ayında qədr Yanardağla bağlı müəyyən işlər öz həllini tapmalıdır. Mədəni-tarixi irsini qorumaq cəlb etmə vasitələrindəndir istifadə edilməlidir: "Əyləncə şəraitində, istirahət, qidalanma, sanitar qovşaqlarının düzəldilməsi, infrastrukturun təşkili də nəzərdə tutulub. Yeni, turist bu cür qoruqlara gələndə həm maariflənməli, həm zövq almalı, həm də qidalanma, sanitar qovşaqlardan istifadə etmək kimi zəruri ehtiyaclarını ödəməlidir. Digər qoruqlarda da müvafiq işlər aparılacaq. Bilirsiniz ki, Lahıca yeni yol çəkildi, məktəb açıldı. Turistlər üçün bu məkanların daha çox əlverişli olmasına nail olmaq istəyirik".

K.Quluzadə dedi ki, yeni hotellərin tikilməsi, bu sahədə yeni, innovativ idarə üsullarının tətbiq etməklə yeniliklərin tətbiq edilməsi də fəaliyyət planları sırasında. Marketing, kommunikasiya planının, habelə Azərbaycan turizm brendinin hazırlanması da qarşıda dayanan vəzifələrdəndir. Hazırda bazarı öyrənən qurum funksionerləri ilk məqsəd olaraq Azərbaycana gələn turistlərin sayını artırmağı düşünür: "İkinci və ən əsas məqsəd onların Azərbaycandan məmnun şəkildə yola salınmasıdır. Çünki bir daha gəlmələri, Azərbaycanı təbliğat vasitələrinə çevirmələri də əsas məqsədlərdən sayılır. Turizm məhsullarının yaradılması, turizm xidmətlərinin püxtələşməsi, kadr potensialının hazırlanması, nəqliyyat, otel və restoran sahəsində yeniliklər edilməsi bu sahənin inkişafı üçün vacib şərtlərdəndir".

Qurum təmsilçisi eyni zamanda bildirdi ki, ölkəyə xarici mütəxəssisləri cəlb etməklə kadrın inkişafına nail ol-

ma q da qarşıda dayanan vəzifələrdəndir. Əhali ilə maarifləndirici işlərin aparılması, ixtisaslaşmış assosiasiyaların yaradılması, onların işlərinin daha yüksək səviyyədə aparılması bu istiqamətdə görülməli işlərdəndir. K.Quluzadə xatırladı ki, Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyinə verilib və orada da işlər aparılır. Müsahibimizin sözlərinə görə, mart ayında qədr Yanardağla bağlı müəyyən işlər öz həllini tapmalıdır. Mədəni-tarixi irsini qorumaq cəlb etmə vasitələrindəndir istifadə edilməlidir: "Əyləncə şəraitində, istirahət, qidalanma, sanitar qovşaqlarının düzəldilməsi, infrastrukturun təşkili də nəzərdə tutulub. Yeni, turist bu cür qoruqlara gələndə həm maariflənməli, həm zövq almalı, həm də qidalanma, sanitar qovşaqlardan istifadə etmək kimi zəruri ehtiyaclarını ödəməlidir. Digər qoruqlarda da müvafiq işlər aparılacaq. Bilirsiniz ki, Lahıca yeni yol çəkildi, məktəb açıldı. Turistlər üçün bu məkanların daha çox əlverişli olmasına nail olmaq istəyirik".

K.Quluzadə dedi ki, 2018-ci il Dövlət Turizm Agentliyi üçün quruculuq və planlaşdırılma işlərinin həyata keçirildiyi ildir. Ən yaxın zamanda, daha dəqiq desək, noyabr ayında Azərbaycan brendi nümayiş etdiriləcək. Müsahibimiz Azərbaycan brendinin ölkənin inkişafı üçün olduqca mühüm element olduğunu dedi.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"


Avtobuslarda Wi-Fi niyə işləmir?

Mais Ağayev: "Yeni, komfortlu avtobuslar gətirilsin, bundan sonra Wi-Fi və bu kimi texnologiyaların tətbiqi aparılacaq"

Bir neçə il öncə paytaxt Bakıda yeni avtobuslarda pulsuz Wi-Fi avadanlıqlarının quraşdırılacağı və fasiləsiz internetlə təmin ediləcəyi barədə vədlər verilmişdi. Xüsusən də "Baku Bus" MMC şirkəti məlumat yayaraq bildirmişdi ki, şirkətə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra bu məsələ öz həllini tapacaq.

Beləliklə, təxminən 3 ildir ki, bu şirkətə məxsus avtobuslarda Wi-Fi xidmətinin olduğu göstərilərsə də, internetə daxil olmaq mümkün deyil. Yalnız "Xəliq Faiqoğlu" şirkətinə məxsus 18, 61, 65 sayılı marşrutlarda pulsuz Wi-Fi xidməti aktivdir. Lakin adıçəkilən marşrutlarda da bəzən sərnişinlər internet problemi yaşayıb, sisteme daxil ola bilmirlər. Sərnişinlərin əksəriyyəti ictimai nəqliyyatda gedib haqqının 30 qəpik olmasından sonra da bu cür xidmətin olmamasından gileylənir.

Bəs səbəb nədir, niyə ictimai



mai nəqliyyatda pulsuz Wi-Fi xidmətinin aktiv olması gecikir? Sərnişinlərin Wi-Fi tələbi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov "Yeni Müsavat"a danışıb: "Bəli, bu haqda çox vədlər verilib. Lakin

"İctimai nəqliyyatda mütləq şəkildə Wi-Fi olmadır" deyə hələ ki qanunvericiliyimizdə bir qərar yoxdur. Beləliklə, ictimai nəqliyyatın müasirləşdirilməsi yönündə atılmalı olan addımlardan biri də budur ki, bu məsələ qanunvericilikdə təsdiqlənsin. Belə bir

qərar olmadıqdan bəzi avtobuslar yalnız digərlərindən fərqlənmək üçün Wi-Fi vədi verir. Sual verirsiniz ki, bizdə sərnişinlər Wi-Fi tələb edə bilərlərmi? Bəli, yalnız qanunvericilikdə təsdiqləndikdən sonra sərnişinlər bu cür tələb irəli sürə bilərlər.

Lakin qeyd edim ki, dünyanın bir çox ölkələrində nəqliyyatın bütün növlərində artıq bu məsələ həll olunub. Səhv etməməyə, həmin ölkələrin qanunvericiliyində də qeyd olunub ki, nəqliyyatda Wi-Fi olmalıdır.

Ümumiyyətlə isə həm paytaxt Bakıda, həm də ölkənin digər bütün bölgələrində ictimai nəqliyyatda çox böyük problemlər var. Hətta paytaxtda da digər bölgələrdəki vəziyyətdən qismən yaxşıdır. Bizdə texnika problemi var. Bölgələrdə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların böyük əksəriyyəti istismar müddətini başa vurub, yararsızdır, tələbi ödəmək üçün məcburən xəttə

çıxılıb. Yeni bu cür böyük texniki problemlər qarşısında Wi-Fi hələ kiçik bir məsələdir. İlk növbədə avtobuslar yenilənməli, müasirləşdirilməlidir. Müasir texnikanın özündə Wi-Fi quraşdırmaq, bu sistemdən istifadə etmək daha rahat olur".

Məsələyə aydınlıq gətirmək üçün "Baku Bus" MMC şirkətinin də mövqeyini öyrənməyə çalışsaq da, şirkətdən əməkdaşımıza bildirildi ki, bütün sualları Bakı Nəqliyyat Agentliyi cavablandırır.

Qurumun ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qeyd etdi ki, paytaxta yeni, komfortlu avtobuslar gətirildikdən sonra məsələ tam həllini tapacaq: "Qarşıda duran əsas məsələ Bakı şəhəri inzibati ərazisində marşrut xətlərinin, avtobusların müasir və komfortlu yenilənməsidir. Bu, ölkə rəhbəri tərəfindən agentlik qarşısında qoyulan əsas tapşırıqlardan biridir və bu yöndə bir çox işlər görülür. Bakı şəhərinə yeni, komfortlu avtobuslar gətirilsin, bundan sonra Wi-Fi və bu kimi

texnologiyaların tətbiqi aparılacaq. Hazırda yalnız bir şirkətə məxsus marşrut xətlərində Wi-Fi sistemi var. Bu da bəzən daimi olmayıb, bir neçə gün işləyib, sonra fəaliyyəti dayandırılıb".

Yuxarıda da qeyd etdiyimiz kimi, artıq dünyanın bir çox ölkələrində ictimai nəqliyyatda pulsuz Wi-Fi sistemi tam təmin olunub. Ümumiyyətlə, 2008-ci ildən başlayaraq pulsuz Wi-Fi zonalar bütün dünyada kütləvi şəkildə yayılmağa başlayıb. İnsanlar ictimai nəqliyyatda yüksək sürətli internet vasitəsilə bir neçə dəqiqəyə böyük faylları tamamilə yükləyə bilir, rahat şəkildə videozənglərlə danışa bilər, bir sözlə, nəqliyyatdan istifadə edərkən təqdim olunan müasir texnikadan həzz ala bilərlər. Maraqlıdır ki, sınırsız şəbəkəyə girişdən təkəcə avtobus sərnişinləri deyil, ictimai nəqliyyat yolları yaxınlığında olan insanlar da istifadə edə bilər. Beləliklə, avtobuslardakı internet şəbəkəsinə təkəcə sərnişinlər deyil, kənardakı insanlar da qoşula bilər.

O cümlədən qonşu Gürcüstanda bu sahədə çox böyük addımlar atılıb. Burada "Tbilisi loves you" adlı Wi-Fi şəbəkəsi ilk öncə paytaxtın mərkəzi küçələrini, növbəti mərhələdə isə şəhəri, nəqliyyatı bütövlükdə pulsuz internetlə təchiz edib.

□ **Xalida GƏRAY,**
"Yeni Müsavat"

Azərbaycanda "Aİ 95" və "Aİ 98" benzinləri bahalaşdı. Bu markaları hamı "varlıların benzinini" adlandırır. Amma onların bahalaşmasından sonra kütləvi istifadədə olan "Aİ 92"-nin də bahalaşacağına dair ehtimallar irəli sürülür. İqtisadçı-alim Qubad İbadoğlu "Yeni Müsavat"a açıqlamasında "Aİ 95" və "Aİ 98" markalı benzinlərin bahalaşmasının ardından "Aİ 92" markalı benzinin, dizel yanacağı və yanacaq-sürtkü materiallarının da bahalaşması ehtimalının olduğunu bildirib.

Bir daha "Aİ 92"nin bahalaşma ehtimalı haqda

Bakı Neft Emalı Zavodu oktyabrda əsaslı təmirə dayanır, benzinin qiyməti necə olacaq?

Deyib ki, bunun üçün iqtisadi əsaslar da çoxdur. İqtisadçı bu sırada 95 və 98 markalı benzinlə 92 marka arasında, 92 marka benzinlə dizel yanacağı arasındakı qiymət fərqini əsas amil kimi önə çəkib. Bildirib ki, hökumət bundan istifadə edərək növbəti qiymət artımlarını əsaslandırmağa çalışacaq. Amma bu, qiymət artımı üçün yeganə əsas olmayacaq. Qiymətlərin artmasını şərtləndirən digər məqam isə oktyabr ayında Bakı Neft Emalı Zavodunun iri miqyaslı təmirə dayandırılacağı və bunun nəticəsində "Aİ 92" markalı benzinin xaricdən idxalına başlanacağı gözləntisi ilə əlaqədardır. Bu, baş versə, qeyd olunan benzinin daxili satış qiymətinin idxal qiymətinə uyğunlaşdırılması lazım gələcək. Bundan əlavə, ölkəyə avtomobil idxalı da sürətlə artır. Belə ki, bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub - 4468 avtomobilə qarşı 11 min 700 avtomobil. Hökumət həmçinin digər postsovet ölkələrində qiymətin bizdən yüksək olması arqumentindən də yararlanı bilər.

Qubad İbadoğlu bunu yanlış hesab edir. Deyir ki, Azər-



baycanda benzinin qiyməti ucuz görünə bilər. Amma orta aylıq əmək haqqı ilə alınan benzinin miqdarına baxanda Azərbaycan digər ölkələrdən geridə qalır. Məsələn, Almaniyada orta aylıq əmək haqqı ilə 3 min litr, İranda 1840, Rusiyada 1003, Qazaxıstanda 920, Belarusda 679, Gürcüstanda 495, Türkiyədə 485, Azərbaycanda isə 350 litr 98 markalı benzin almaq mümkündür. Bu müqayisə göstərir ki, qiymət səviyyəsi müqayisə üçün əsas olmamalıdır.

Yada salaq ki, Azərbaycanda Bakı Neft Emalı Zavodunun oktyabr ayında əsaslı

təmirə dayandırılacağı may ayında elan edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bildirmişdi ki, istehsalın dayandırılması səbəbindən "Aİ-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. O, idxal üçün ən əlverişli bazarın Rusiya olduğunu açıqlamışdı. Bildirmişdi ki, bu, logistika, qiymət və keyfiyyət baxımından sərfəlidir. David Məmmədov xüsusi olaraq vurğulamışdı ki, bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır, Azərbaycanda ki-

yafət qədər benzin ehtiyatı mövcuddur.

"Lakin yay mövsümündə daxildə hansı həcmdə "Aİ-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərse, bu markalı benzin idxal ediləcək" - deyər vitse-prezident vurğulamışdı. Qeyd edək ki, Bakı Neft Emalı Zavodunda təmir işləri 1 ay davam edəcək.

□ **E.MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"

Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, "Marmara trade" şirkəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir.

E.Yusifov hazırda dünya bazarında 1 qram ilan zəhərinin qiymətinin 100 dollardan 500 dollara qədər dəyişdiyini söyləyib:

"Nəzərə almaq lazımdır ki, Azərbaycandakı zəhər yeni istehsal deyil. Sovet dövründən qalan zəhər optimal şəraitdə, vakuum ampulalarda saxlanılsa da, onların tərkibində toksinlik və digər göstəricilər dəyişə bilər. Bu isə zəhərin alış qiymətinə müəyyən dərəcədə təsir edə bilər".

E.Yusifov əlavə edib ki, eger türk şirkəti ilə aparılan danışıqlar nəticəsində ixrac baş tutarsa, Zoologiya İnstitutu AMEA-nın Biologiya Tibb Elmləri Bölməsi və Rəyasət Heyəti qarşısında Azərbaycanda ilan zəhərinin sənaye məqsədi ilə istehsalının bərpası məsələsini qaldıracaq.

Sovet dövründə Azərbaycanda ilan zəhərinin istehsal edildiyini və ən güclü istehsal mərkəzinin ölkəmizdə yerləşdiyini xatırladan E.Yusifov bil-



beynəlxalq laboratoriyada analizdən keçiriləcək və onun zəhərinin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat alındıqdan sonra danışıqlar ikinci

mərhələsinə başlanılacaq".

E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb.

Sərhəddə qanlı hadisə- DSX-nin bir hərbcisi həlak oldu

Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdü Gürcüstan vətəndaşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazasını sındırır və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədərliyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Azərbaycan gömrükçüləri xeyli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Sərhədçi iti maşından psixotrop maddə tapdı

DGK-dan verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Əbülfəz Abbasovun idarə etdiyi "Hyundai Accent" markalı, 10-RL-179 dövlət qeydiyyat nişanlı minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin orta hissəsinə reaksiya verib. Sonra avtomobil əsaslı yoxlanılma üçün stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Daha sonra həmin avtomobil əsaslı yoxlanılıb. Nəticədə avtomobilin salonunda, ön cihazlar panelinin içərisində, ön panelin orta hissəsində yerləşən maqnitofonun arxasındakı boşluqda - havalandırma sisteminin divarına yapışdırılmış şəkildə 3 ədəd sellofan bükümdə, ümumi xalis çəkisi 131,378 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Borca görə axtarışda olan 9 nəfər saxlanıldı

Sentyabrın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

digər ölkələrlə müqavilələr bağlamışdılar".

dirib ki, həmin dövrlərdə hər il 5-10 kq ilan zəhəri istehsal edilərək xaricə satılıb:

"Ancaq sonradan - SSRİ dağıldıqdan sonra əlaqələr kəsildi. Çünki Azərbaycanın alıcıları artıq İran, Əfqanıstan və

Direktorun sözlərinə görə, Cənubi Qafqazda zəhərli gürzə ilan növünün ən geniş yayılma arealı Azərbaycanda, çox az bir hissəsi isə Ermənistan və Gürcüstandadır.

Elan

Bərdə rayonunun Nazirli kənd sakini Nuriyeva Rahimə Səfəralı qızına məxsus JN-377 A, kod - 61017018 nömrəli torpaq şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

Odlar Yurdu Universitetinin tələbəsi Abdullayev Ziya Pi-roğlan oğlunun adına olan tələbə bileti itdiyi üçün etibarsız sayılır.




| GROUP 1 | GROUP 2 | GROUP 3 | GROUP 4 |
|------------|------------|---------------|---------------|
| GEORGIA | BELARUS | AZERBAIJAN | FYR MACEDONIA |
| LATVIA | LUXEMBOURG | FAROE ISLANDS | ARMENIA |
| KAZAKHSTAN | MOLDOVA | MALTA | LIECHTENSTEIN |
| ANDORRA | SAN MARINO | KOSOVO | GIBRALTAR |

Sentyabrın 7-də UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası start götürür. Millətlər Liqasının taleyinə necə olacağı ilə bağlı indidən nəse söyləmək çətinidir. Hər halda, yoldaşlıq görüşlərinin alternativi kimi düşünülmüş Millətlər Liqasında intriqə mütəlak olacaq. Yoldaşlıq görüşlərinə, məsələn, heç kimə pul vermirdilər. İndi isə məsələn, Azərbaycanın yer aldığı D liqası qalibi hətta 1 milyon avro gəlir əldə edə biləcək. Ən əsası isə Millətlər Liqası bir neçə vacib oyunu Bakıda da keçiriləcək 2020-ci il Avropa Çempionatına da 4 vəsiqə verəcək.

55 komanda arasında 4 vəsiqəni qazanmağın çətinliyi aydındır, hətta lotereyada bundan daha şanslı olmaq mümkündür. Yəni pul da, AÇ-yə vəsiqə də qazanmaq olar, Allah uzaq etsin, azarkeş qarğısı da...

Azərbaycan millisi ilk oyununu sentyabrın 7-də Kosovo yığmasına qarşı keçirəcək. Amma sirs deyil ki, kifayət qədər dolaşq bir sistemdə keçiriləcək Millətlər Liqası haqda oxucuların o qədər geniş məlumatı yoxdur. Bugünkü sayımızda Millətlər Liqasında oyun sistemi və digər məlumatları oxuculara çatdıracağıq.

UEFA bu turnirin təşkili ilə bağlı qərarı 2014-cü ildə qəbul edib, nəhayət, müzakirələrin nəticəsi olaraq Astanada təşkil olunan UEFA İcraiyyə Komitəsinin iclasında Millətlər Liqasının keçirilməsi ilə bağlı yekun qərar verilib. Bu yarışın Avropa çempionatı ilə növbəli şəkildə - 2 ildən bir keçirilməsi qərara alınıb. İlk Millətlər Liqası 2018 - 2022-ci illər arasında baş tutacaq. UEFA Millətlər Liqası sayəsində millilərin oyunlarına marağın artacağını düşünür. Hər şeydən əvvəl komandalar divizionlara güclərinə uyğun bölündükləri üçün rəqibləri ilə təxminən ey-



Millətlər Liqası: 1 milyon

avro qazanmaq da olar,

AÇ-yə vəsiqə də, qarğıs da...

Kifayət qədər dolaşq bir sistemdə keçiriləcək Millətlər Liqası haqda nələri bilək?

ni səviyyədə olacaqlar. Millətlər Liqasının Avropa çempionatına vəsiqə imkanı verməsi oyunların intriqasını artıracaq.

Millətlər Liqası UEFA-ya üzv 55 ölkənin milli komandası arasında təşkil olunub. Yığmalar reytinglərinə görə 4 liqada ayrılacaq.

A liqası
I qrup: Hollandiya, Fransa, Almaniya.

II qrup: İspaniya, İsveçrə, Belçika.

III qrup: Polşa, İtaliya, Portuqaliya.

IV qrup: Xorvatiya, İngiltərə, İspaniya.

B liqası
I qrup: Çexiya, Ukrayna, Slovakiya.

II qrup: Türkiyə, İsveç, Rusiya.

III qrup: Şimali İrlandiya, Bosniya və Herseqovina, Avstriya.

IV qrup: Danimarka, İrlandiya, Uels.

C liqası
I qrup: İsrail, Albaniya, Şotlandiya.

II qrup: Estoniya, Finlandiya, Yunanistan, Macarıstan.

III qrup: Cənubi Kipr, Bolqarıstan, Norveç, Sloveniya.

IV qrup: Litva, Monteneqro, Serbiya, Rumıniya.

D liqası
I qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan.

II qrup: San Marino, Moldova, Lüksemburq, Belarus.

III qrup: Kosovo, Malta, Fərəs adaları, Azərbaycan.

IV qrup: Cəbellütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya.

Komandalar dairəvi sistemlə 2 dövrədə mübarizə aparacaq. A liqasında qrup qalibləri 2019-cu ilin iyununda Millətlər Liqasının medalları uğrunda yarımfinal və final matçına çıxacaq.

A, B və C liqalarının qruplarında sonuncu yeri tutan yığmalar növbəti turnir üçün aşağı dəstəyə yuvarlanacaq. Yeni A liqasının sonuncuları B, B-nin sonuncuları C, C-nin sonuncuları D-yə düşəcək.

B, C və D liqalarının qrup qalibləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə oynamaq hüququ qazanacaq. Azərbaycan millisi də C liqasına yüksəlmək üçün öz qrupunda 1-ci yeri tutmalıdır.

Bundan başqa, komandaların qrup mərhələsində tutduğu mövqe onların Avro-2020-nin püşkatmasında hansı səbətdə yer alacağını müəyyənləşdirəcək. 2019-cu ilin dekabrındakı mərasimdə Azərbaycan millisinin IV, V və ya VI səbətdə olacağı da nəticələrindən asılı olacaq.

Millətlər Liqası həm də Avro-2020-yə 4 vəsiqə verəcək. Hər liqadan 1 komanda buna nail olacaq. Həmin xoşbəxtin adı 2020-ci ilin martında baş tutacaq pley-off mərhələlərində belli olacaq.

Pley-offa isə qrupun Avro-2020-yə vəsiqə qazanmayanları arasında ən yaxşısı qatılacaq. Qrupun ən yaxşısı seçmə mərhələnin 10 qrupunda ilk 2 yeri tutanlar nəzərə alınmadan müəyyənləşəcək.

Azərbaycan millisi AÇ-yə vəsiqə qazanmaq üçün qrupda 1-ci yerlə pley-offa yüksəlməlidir. Təbii ki, seçmə mərhələdə möcüzə gerçəkləşdirsə və final raunduna yüksəlsə, pley-offa 2-ci yerin sahibi yollanacaq. Millətlər Liqasında qrupumuzda bizdən yüksək yer tutan komanda seçmə mərhələdə vəsiqə əldə etsə, pley-offa yollanmaq şansı qazanacağıq.

Qeyd edək ki, qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

Millilər qruplarında bir-birləri ilə ev-səfər qarşılaşmalarına çıxacaq və 6 oyun günündən sonra bu mərhələyə yekun vurulacaq. Qrup matçları 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək. 2019-cu ildə hər qrupdan çıxacaq bir komanda liqa daxilində bir-birləri ilə oynayacaqlar. 2020-ci ildə hər diviziondan çıxan 4 komanda (ümumilikdə 16) arasında pley-off matçları keçiriləcək. Pley-off oyunlarından sonra 4 komanda Avropa çempionatının final mərhələsində birbaşa vəsiqə qazanacaq.

Pul qazanmaq imkanı
Avropa Çempionatına 4 komandaya birbaşa vəsiqə verə-

cək liqanın gəlirləri və bonus miqdarları da bellidir.

A, B, C və D olaraq, 4 liqa formasında təşkil ediləcək turnirdə ümumilikdə 76 milyon avro paylanacaq. UEFA liqaya qatılan 55 ölkəyə avtomatik olaraq qatılmaq pulu ödəyəcək. UEFA-dan əldə ediləcək gəlir isə liqadan liqaya dəyişir.

Belə ki, A liqası komandalarına 1,5 milyon, B liqasına 1 milyon, C liqasına 750 min, D liqası ölkələrinə isə 500 min avro veriləcək.

Qruplarında birinci olan komandalara iştirak pulundan əlavə də vəsait ödəniləcək. A liqası liderlərinə 1,5 milyon, B liqası liderlərinə 1 milyon, C liqası liderlərinə 750 min, D liqası liderlərinə isə 500 min avro veriləcək.

A liqasındakı qrup birincilərinin qatılacağı, 2019-cu ilin iyun ayında oynanılacaq son bölmün gəlirləri isə belə olacaq:

Qazanan: 4,5 milyon avro
Finalçı: 3,5 milyon avro
Üçüncü: 2,5 milyon avro
Dördüncü: 1,5 milyon avro
Buna görə A liqası ölkələri turnirində ən yüksək 7,5 milyon avro, B liqası ölkələri 2 milyon avro, C liqası ölkələri 1,5 milyon avro, D liqası ölkələri 1 milyon avro gəlir əldə edəcək.

Oyunçu aparsın...
□ Nazim SABİROĞLU,
"Yeni Müsavat"



MÜSAVAT

Son səhifə

N 186 (7075) 5 sentyabr 2018



Bağça müdirəsi uşaqların qabağında rəqs etdi, aləm bir-birinə dəydi

Çindəki uşaq bağçasının direktoru yeni tədris ilinin başlanması münasibətilə uşaqların qarşısında rəqs edib. Bu barədə lenta.ru saytı xəbər verir. Bağça müdirəsinin rəqqas və rəqqasələrlə rəqsi olduqca seksual xarakterdə olduğu üçün valideynlərin narazılığına səbəb olub. Bu rəqsi jurnalist Maykl Stendart çəkib və bunu twitter hesabı vasitəsilə paylaşmış. O, bu bağçaya biri 4, digəri 5 yaşda olmaq şərti ilə iki uşağı aparıb.

Stendartın həyat yoldaşı direktorla danışmış və sonuncu bu rəqsi "gözəl beynəlxalq idman hərəketi" adlandırır. Daha sonra o, bağçanı maliyyələşdirən kompaniyanın təmsilçisini görüb və ona bu barədə şikayətini bildirib. Sonuncu bağça direktorunun işdən çıxarılacağını, amma ona əvəz tapmaq üçün 2 həftə vaxta ehtiyac olduğunu deyib.

Baş vermiş bu şoudan sonra bir çox valideynlər öz uşaqlarını bağçadan götürüb və ödədikləri pulu geri qaytarmalarını tələb edib. Analar qorxublar ki, sözügedən hadisə uşaqların psixoloji durumuna pis təsir göstərə bilər və onlar da bağça müdirinin, eləcə də yanındakı rəqqasələrin rəqsini təkrarlamaq bilər. Bağça administrasiyası valideynlərə üzrxahlıq məktubu yollayıb. Məktubda qeyd olunub ki, çıxış üçün professional rəqqasları və rəqqasələri dəvət etsələr də, onlarla şounun detalları barədə danışmayıblar.

Qadın makiyajdan istifadə etmirsə...

Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dayanmırsa, o zaman həmin qadının özünə az dəyər verdiyini demək olar. Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbəbləri odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənəbdirlər. Ətraf mühitdən də çox şey asılıdır. Əgər qız uşaqlıq vaxtında yalnız oğlanlarla dostluq edib, sonradan kosmetikadan istifadə ona qərribə gəlir. Kişi kollektivində çalışan qadınlar hərdən "daxillərindəki naz-ışvəni" unudurlar. Makiyajın yoxluğu feminizmin də əlaməti ola bilər. Kişi ilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini kosmetikadan imtina etməyə sövq edir. Bir qayda olaraq, belə qadınlar karyeranı həyatlarında ən dəyərli meyar sayırlar. Dodaq boyasından və tuşlardan imtina edirlər. Xüsusilə də eqosentrik qadınlar belə addım atırlar. Belə qadınlar hesab edirlər ki, bütün Yer kürəsi onların ətrafında fırlanır və



gözəl görünmək onlar üçün də vacib deyil. "Mən necə varamsa, eləyəm" prinsipi ilə yaşayan qadınlar da kosmetikaya maraqlı deyillər. Onlar təbii obraza üstünlük verir və hesab edirlər ki, ətrafdakılarla dürüst olmaq və xarici görkəmi bəzəməklə kişiləri aldatmaq lazımdır.

İnsanlar öncə evlənir, sonra bağışlamağı öyrənirlər



Tilburg Universitetində Tila Pronk-un rəhbərliyi ilə holland psixoloqlarından ibarət bir komanda evlilik bacarığı və ya xüsusiyyəti kimi iki mühüm şeyi müəyyənləşdiriblər: özünü ələ almaq (evlilik xətrinə bir çox şeyə göz yummaq) və bağışlamaq (partnyorunuzun sizi əsəbiləşdirdiyi şeyləri həzm etmək).

Araşdırmaçılar 199 yeni evlənmiş cütliyə müraciət ediblər və ilk üç ay ərzində on-

ların partnyorunu nə dərəcədə evlənmiş cütliyə müraciət ediblər və ilk üç ay ərzində on-

ğışla və unut" prinsipinə əsasən qiymətləndirilənlər) və özünü idarə etmək qabiliyyətini (iştirakçılar "Mən tamahımı boğmaqda məhərdliyem" prinsipinə əsasən qiymətləndirilənlər) ölçməyə çalışıblar.

İştirakçılar ölçüləri qarşıdakı dörd il ərzində ildə bir dəfə təkrarlayıblar. Nəticə göstərmiş ki, iştirakçıların bağışlama və özünü idarə etmə qabiliyyəti araşdırma əsnasında artıb. Statistika baxımdan bağışlama özünü idarə etmə nisbətən daha çox artsa da, Pronk və komandası xüsusi olaraq özünü idarə etmənin inkişafı üçün hazırlanmış psixoloji proqramlardan keçən insanlarda bunun çoxalacağını müşahidə ediblər.



QOÇ - Fəaliyyətə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.



BUĞA - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə, cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakiniz gözlənilir. Pul barədə qənaətcil olun.



ƏKİZLƏR - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlərdə ehtiyatlı olun. Sizə aidiyyəti olmayan məsələlərə müdaxilə etməyin.



XƏRÇƏNG - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər qalan işlərinizin normal olacağını bildirir. Pul məsələlərində isə ehtiyatlı olun, aldana bilərsiniz.



ŞİR - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, Yaradan xatirinə təmkin göstərərək neytralliyinizi qorumağa çalışın.



QIZ - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşiqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. İşlə bağlı məsuliyyətinizi dərk edin.



TƏRƏZİ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiəinizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərə çıxmaq olar.



ƏQRƏB - Həmyədarınız olan Marsın aktivləşməsi sizlərdə dini-mistik dəyərlər aşılayacaq. Bu səbəbdən də Tanrıya zidd olan addımlar atmamalısınız. Yaxşı olar ki, müqəddəs ocaqlara gedəsiniz.



OXATAN - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzdə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqə nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.



OĞLAQ - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənilməyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. Müştərək fəaliyyətdən uzaq olun.



SUTÖKƏN - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsinə xərcləyəsiniz. Münasibət qurmaq, hansısa global problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.



BALIQLAR - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axsama yaxın aldanma ehtimalınız da var.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Artıq moda jurnallarında sıradan qadınları çəkəcəklər

"Vogue" jurnalının Britaniya versiyası dünyada ilk dəfə olaraq çəkiliş üçün qeyri-professional modellərdən istifadə edir. Bu qərarı nəşrin redaktoru Aleksandr Şulman qəbul edib. Çəkilişlərdə tarixçi-arxitektör Şumi Boss, xeyriyyəçi Brita Fernandes, kreativ direktor Ceyn Hatçison iştirak ediblər. Onlardan heç biri daha öncə model biznesində iştirak etməyib. Bununla da Şulman müxtəlif peşə qrupundakı qadınlara moda dünyasının bir üzvü olmağa imkan yaradıb. "Vogue" jurnalının yeni nömrəsi 6 oktyabrda dərc olunacaq. İlk sayda aktrisa Emili Blantin fotosu dərc olunacaq. Nəşrin redaktoru qadın aktrisa seçməsinin səbəbini belə izah edib ki, həmin aktrisa bu günə qədər ən çox sıradan qadın rollarını ifa edib.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 5.100